

## MÜNDƏRİCAT

Ön söz.....	5
Giriş.....	6

### I FƏSİL

#### ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİNİN YARADICILIĞINDA ŞƏXSİYYƏTİN İNKİŞAFINDA İRSİYYƏT AMİLİNİN QOYULUŞU MƏSƏLƏLƏRİ

1.1. N.Gəncəvi, N.Tusi və M.Füzulinin irsiyyətlə bağlı fikirləri .....	11
1.2. M.Əvhədi insanın inkişafında irsiyyətin rolü haqqında.....	44

### II FƏSİL

#### ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ İNSANIN MƏNƏVİ TƏKAMÜLÜNDƏ MÜHİTİN VƏ TƏRBİYƏNİN ROLU HAQQINDA

2.1. Orta əsr mütəfəkkirlərinin insanın formallaşması prosesində mühitin rolü ilə bağlı fikirləri.....	56
2.2. Orta əsr mütəfəkkirləri şəxsiyyət tərbiyəsinin məzmunu və vəzifələri haqqında.....	74
2.3. Müasir şəraitdə şəxsiyyətin formallaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti .....	87
Nəticə.....	96
İstifadə edilmiş ədəbiyyat.....	99

## ÖN SÖZ

Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrdən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında müvafiq olaraq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir. Qeyd edək ki, müəllif problemlə bağlı çox sayılı tədqiqat materialını hərtərəfli və sistemli şəkildə öyrənmiş, bu tarixi-nəzəri mənbələr haqqında əhəmiyyətli maraqlı fikirlər söyləyə bilmüşdür. Bu cəhətə əsaslanaraq göstərə bilərik ki, həqiqətəndə dərs vəsaiti məhz belə bir problemə həsr olunduğu üçün aktuallıq kəsb edir. Dərs vəsaiti giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Girişdə müəllifin problemə münasibətini elmi yanaşma kimi qiymətləndirirəm.

Vəsaitin birinci fəsl “Orta əsr mütəfəkkirlərinin yaradıcılığında şəxsiyyətin inkişafında irsiyyət amilinin qoyuluşu məsələləri” adlanır. İki yarımfəsildən ibarət olan bu fəsildə ictimai, fəlsəfi və pedaqoji fikrimizin qaynaqları kimi M.Əvhədi, N.Gəncəvi, N.Tusi və M.Füzuli həyatı haqqında qısa məlumat verilmiş və əsərlərində irsiyyət amilinin şəxsiyyətin formalaşmasına təsirinə aid nümunələr əsasında geniş təhlillər aparılmışdır. Xoşa gələn cəhətdir ki, müəllif problemi dövrün tələbləri, diqtəsi, ideoloji stereotiplərinin tərbiyədə əksi prizmasından öyrənməyə səy göstərmiş və buna demək olar ki, nail ola bilmüşdir.

“Orta əsr mütəfəkkirləri insanın mənəvi təkamülündə mühitin və tərbiyənin rolu haqqında” başlıqlı ikinci fəsildə mühit və tərbiyə amilləri haqqında ümumi məlumat verilmişdir. Bu ümumi elmi-nəzəri fikirlər müəllifin məsələyə düzgün metodoloji əsaslarla yanaşdığını nümayiş etdirir.

Gənc tədqiqatçı oxucunu inandırı bilir ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr Azərbaycan mütəfəkkirlərinin əslərində insanın formalaşması prosesində tərbiyənin və mühitin rolu ilə bağlı fikirləri pedaqoji fikrimizin çox əhəmiyyətli səhifələridir. Müasir şəraitdə bu zəngin xəzinə araşdırılaraq üzə çıxarılmalıdır. Bütövlükdə əsərdə klassik Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsinin məzmunu və vəzifələri haqqındaki fikirləri geniş və sistemli şəkildə təhlil olunmuş və müasir şəraitdə şəxsiyyətin formalaşmasının tarixi nəzəri məsələlərinə aid yeni bir vəsait hazırlanmışdır ki, bu vəsait ali məktəbdə tədris prosesinə layiqli bir tövhə olacağına inanırıq.

Vəsaitdə müəllif şəxsiyyət tərbiyəsinin nəzəri problemlərini arşdırıran görkəmli tədqiqatçı alımların əsərlərinin dən və elektron mənbələrindən də bacarıqla istifadə etmişdir. Ümumiyyətlə bəhs olunan problem dolğun və hərtərəfli hazırlanmışdır. Bəhs olunan məsələlərin təhlil-tərkib edilməsi və fikrin məntiqi ardıcılılığı tədqiqatın elmi dəyərini artırır. Müəllifin problemlə bağlı elmi ədəbiyyatlarla, dövrü mətbuat kolleksiyaları ilə tanışlığında xüsusi qeyd olunmalıdır. Tədqiqatçı kimi müəllifin problemə baxışı, bəhs olunan məsələlərə yanaşması tam sistemli və yenidir.

Bu deyilənlərə əsaslanıb vəsait haqqında belə bir qənaətimizi ifadə etmək istəyirik ki, vəsaitin nəticələri bu problemlə maraqlananlara, müəllim və tələbələrə faydalı olacağını nəzərə alıb onun nəşr olunmasını vacib hesab edirəm.

**VAHİD RZAYEV**

*Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim*

## GİRİŞ

Hər hansı bir xalq, nəsil və millət olursa olsun özünəməxsus səciyyəsi, tərbiyə xüsusiyyətləri və rəngarəng hadisələrlə dolu pedaqoji fikir tarixi vardır. Qədim və zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının məktəb, tərbiyə və pedaqoji fikir tarixi, geniş elmi tədqiqat işi üçün tükənməz bir xəzinədir. Xalqımızın tarixi, dünyabaxışı, fəlsəfi, ictimai-siyasi fikri, mənəvi aləmi, mütərəqqi ənənələri tədris, təhsil, tərbiyə və pedaqoji fikir tarixində mövqeyi hələ də ətraflı öyrənilməmişdir.

Pedaqogika tarixini öyrənməyə ehtiyacı olan hər bir adam keçmiş pedaqoji təcrübənin faktları ilə tanış olmalı, öz xüsusi təcrübəsini inkişaf etdirməlidir. Keçmiş mütərəqqi təcrübəsindən və qabiliyyətlərindən istifadə edərək, müxtəlif fikirlərin nəzəriyyələrin vəhdətindən özü üçün lazımlı təsəvvürlər yaratmalıdır.

Qeyd edək ki, tərbiyə elmi, ilk pedaqoji meyillər çox uzaq keçmişdən öz başlanğıcını almış, mütərəqqi ənənələri inkişaf etdirərək müasir səviyyəsinə gəlib çatmışdır. Tərbiyənin ayrı-ayrı dövrlərində məqsədini, təbiətini, məzmununu və prosesini dərk edərək öz dünyagörüşünü genişləndirməli, məktəb təcrübəsində ondan bəhrələnməlidir. Buna görə də tarixin bütün dövrlərində olduğu kimi bu gün də bu sahədə tədqiqatlar aparmaq ən aktual məsələlərdəndir.

Azərbaycanda pedaqoji fikir tarixinin keçmişə çox qədim olmuşdur. Onu xalq pedaqogikasının, şifahi xalq ədəbiyyatının nümunələri zənginləşdirmişdir. Mənbələrə nəzər salsaq, biz bunu istər qədim (56, 95), istər erkən (28, 40) istərsə də son orta əsrlər dövründə (56, 103) fəaliyyət göstərmiş şəxsiyyətlərin əsərlərində də görə bilərik.

Xalq pedaqogikası nümunələrinə X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin əsərlərində də rast gəlmək olur. Bu məsələ yalnız Azərbaycan yazıçı və şairlərin deyil, qocaman Şərqin klassik şairlərinin yaradıcılığında da tərənnüm edilmiş və neçə-neçə tərbiyə örnəyinə çevrilmişdir. Onların yaradıcılığında şəxsiyyətin tərbiyəsi ilə bağlı dəyərli fikirlər irəli sürülmüşdür.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi ilə bağlı fikirləri bir sıra tədqiqatçıların əsərlərində öz əksini tapsa da, qeyd olunan mövzu ayrıca tədqiqat obyekti olmamışdır.

Vəsaitdə bu cəhət əsas götürülərək orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri əsas tədqiqat obyekti olmuşdur. Bununla bağlı orta əsr Azərbaycan mütəfəkkirlərindən X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin fikirləri öyrənilmişdir.

Vəsaitin yazılımasında əsas məqsəd orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri ni öyrənməkdən ibarətdir. Bu zaman aşağıdakı vəzifələrin həlli nəzərdə tutulmuşdur:

-İnsanın şəxsiyyət kimi necə formalaşdığını aydınlaşdırmaq;

-XI-XVI əsr Azərbaycan mütəfəkkirlərindən bir qrupun şəxsiyyət tərbiyəsi haqqında fikirlərini kompleks şəkildə öyrənmək;

Şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin və tərbiyənin rolunu müəyyənləşdirmək;

-Şəxsiyyət kimi formalaşmış insanın hansı qabiliyyətlərə, keyfiyyət imkanlarına malik olduğunu müəyyən-ləşdirmək.

Qeyd edək ki, vəsaitdə XI-XVI əsr Azərbaycan mütəfəkkirlərindən bir qrupunun (X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzuli) şəxsiyyət tərbiyəsi ilə bağlı söylədikləri fikirləri öyrənilmişdir. Bu zaman insanın şəxsiyyət kimi formalaşması prosesində irsiyyətin, mühitin və tərbiyənin rolü sistemli şəkildə öyrənilmiş, onların mühüm yer tutduğu müəyyənləşdirilmişdir.

Vəsaitin yazılımasında Ə.Ağayev, Ə.Həşimov, N.Kazımov, Ə.Seyidov, M.Muradxanlı, İ.Mollayev, O.Həsənli, R.Hüseynzadə, İ.Əliyev, R.Ağayev və V.Rzayev kimi görkəmli pedaqoqların əsərlərindən və əldə etdiyi nəzəri nəticələrdən istifadə edilmişdir.

Mövzunun araşdırılması zamanı elmi araştırma, müqayisəli təhlil üsullarından istifadə edilmiş, obyektiv ya-naşma prinsipi gözlənilmişdir. Bu üsulların təbliği nəticəsində şəxsiyyətin formalaşmasında irsiyyətin, mühitin və tərbiyənin rolü aydınlaşdırılmışdır.

Dərs vəsaitinin hazırlanmasında internet adreslərin-dən, son dövrdə nəşr olunmuş kitablardan, klassiklərin əsərlərindən və dövrü mətbuat materiallarından istifadə edilmişdir.

## I FƏSİL

# ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİNİN YARADICILIĞINDA ŞƏXSİYYƏTİN İNKİŞAFINDA İRSİYYƏT AMİLİNİN QOYULUŞU MƏSƏLƏLƏRİ

### 1.1. N.Gəncəvi, N.Tusi və M.Füzulinin irsiyyət haqqında fikirləri

Orta əsr Azərbaycan mütəfəkkirlerinin şəxsiyyət təriyəsində irsiyyət amilinin rolu haqqında elmi araştırma apararkən ilk önce irsiyyət faktoruna elmi cəhətdən yanaşmaq lazımdır.

Fiziologiyada isbat olunmuşdur ki, cinsi hüceyrədə olan xromosomlar nəsillər arasında bir növ keçid körpüsü rolunu oynayır. Bu əsasda yaranan sinir sistemi insanın təlim almasına və tərbiyə olunmasına imkan yaradır.

Qeyd edək ki, orqanizmdəki hüceyrələrdə olan xromosomun strukturunda, habelə genlərdə yaranan qeyri-normallıq sonradan orqanizmin hər hansı bir orqanında əmələ gələn qüsürda özünü göstərir. Məsələn, hüceyrədəki xromosomların sayı normadan (46) az, yəni 45 və ya artıq 47 olduqda kişi orqanizmində kişiyə xas olmayan bəzi qadın əlamətləri (səsin incəliyi, saqqalsızlıq, biğsizliq, döş vəzilərinin artması və s.) qadın orqanizmində isə boyun həddən artıq qısalığı, cinsi inkişafın geri qalması və s. kimi, əlamətlər müşahidə olunur. Adamların böyük əksəriyyətində irsi imkanlar normada olduğundan, onların psixoloji inkişaf imkanları da oxşardır. Eyni yaş dövründə və normal inkişaf edən adamların çoxunda psixoloji xüsusiyətlər təqribən bir-birinə yaxın olur.

Mənbələrə nəzər salsaq görərik ki, anadangəlmə əlamətlərin heç də hamısı irsi əlamət hesab edilmir, qabiliyyətlər irsən keçmir. Çünkü uşaq təbii imkanlarla doğulur. Təbii imkanlar hazır qabiliyyətlərin əmələ gəlməsi və inkişafi üçün imkanlar yaradan təbii zəmindir (53, 81). Məsələn, uşaq nitq qabiliyəti ilə doğulmur, lakin nitq qazanmaq üçün zəruri olan təbii imkanlarla doğulur. Onun boğazının, dilinin, damağının quruluşu, eləcə də sinir sisteminin inkişaf səviyyəsi, ikinci siqnal sistemi danışmaq və danışılanı başa düşmək üçün təbii imkanlar təşkil edir. Eləcə də yazı yazmaq qabliyyəti ilə doğulmur, lakin onun barmaqlarının quruluşu, əllərindəki xırda əzələlərin vəziyyəti, əqli inkişaf səviyyəsi sonralar yazmaq qabliyyətinin yaranması üçün təbii imkanlar zəminində əmələ gəlir. Bu cür əlamətlərin bəziləri ana bətnində daxili və xarici mühitin təsiri ilə yarana bilir. İrsi əlamət bir nəsildə deyil, bir çox nəsillərdə üzə çıxır və mühitin təsirində davamlı olur (37, 60). Anadangəlmə əlamət isə bir nəsildə müşahidə edilir və sonrakı nəslə keçməyə də bilər (38, 82). Odur ki, irsi əlamətlə anadangəlmə əlaməti qarışdırmaq olmaz.

Buna görə də pedaqogika şəxsiyyətin formalaşması məsələlərində irsiyyətin mövcudluğunu nəzərə almalı, hansı fiziki və fizioloji əlamətlərin irsi və ya anadangəlmə olduğunu bilməlidir. Fiziki və fizioloji inkişafı normal gedən uşaqlarda psixoloji funksiyaları, o cümlədən şüuru və əxlaqi keyfiyyətləri normal formalaşdırmaq imkanı vardır.

Şəxsiyyətin formalaşmasında min illər boyu irsiyyəti əsas saysaq, onu nəslin inkişafında eyni əlamət və xassələrin təkrar olunması kimi göstərmək olar. Müəyyən olunmuşdur ki, irsiyyət çoxalma prosesində fərdin inkişaf programına malik olan hüceyrənin maddi qurluşunu nəslə

ötürməklə, onun inkişafına xas olan morfoloji, fizioloji və biokimyəvi proseslərin yeni nəsildə ardıcılılığını təmin edir (41, 81). İrsiyyət ümumi bioloji hadisə olub canlı orqanizmilərin əlamət və xassələrinin nisbi sabitliyinə imkan yaradır. Əlamətlərin bu sabitliyi pozulduqda orqanizmlər arasında fərqlər meydana çıxır.

Tibb sahəsində aparılan son tədqiqatlardan görünür ki, şəxsiyyətin formalaşmasına təsir edən irsi əlamətlərin də dəyişməsi mümkün kündür. Ətraf mühitin müxtəlif amilləri vasitəsilə irsi əlamətlərə təsir göstərmək olur. İrsi xəstəliklər usaqın psixoloji inkişafın ləngidə bildiyindən, həkimlər belə xəstəliklərdən və onların müalicə üsullarından əvvəlcədən xəbərdar olmuşlar. Qeyd edək ki, son dövrlərdə bəzi irsi xəstəliklərin müalicə vasitələri tapılmışdır.

Ümumiyyətlə, orqanizmdə cərəyan edən fizioloji prosesləri nə qədər dərindən öyrənsək usaq şəxsiyyətinə sosioloji və tərbiyəvi təsirlərin məqsədyönlüyünü bir o, qədər artırılmış olarıq (10, 65).

Xüsusən də, müəllim, valideyin və digər tərbiyəçi uşaqlarda formalaşdırmaq istədiyi mənəvi, əxlaqi, fiziki və estetik keyfiyyətlərin hansı fizioloji zəmində, hansı irsi əlamətlər üzərində aparılacağını mütləq bilməlidir. Ona görə ki, usaqın malik olduğu irsi və anadangəlmə əlamətlər usaq şəxsiyyətinin fizioloji inkişafı üçün müəyyən fizioloji zəmin, imkan rolunu oynayır. Təlim və tərbiyə də bu imkan və bu zəmin mütləq nəzərə alınmalıdır.

Pedaqogika elminə görə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf üçün əhəmiyyət kəsb edən fiziki əlamətlər deyil, fizioloji əlamətlər irsən nəsildən-nəslə keçir (37, 40). Lakin fizioloji əlamətlər (saçın rəngi, gözün rəngi və quruşluşu, qamət, yeriş tərzi və s.) şəxsiyyətin necəliyinə, yəni

mənəvi, əxlaqi və estetik keyfiyyətlərə təsir göstərmir. Nə-sildən-nəslə keçən fizioloji əlamətlərin (baş beyin qabığında hüceyrələrin sayının, baş beyin qabığı nahiyləri arasında əlaqələrin, ümumiyyətlə ali sinir sisteminə aid olan digər xüsusiyyətlər) şüura, davranışa, təlim-tərbiyə işinə təsiri olur.

Elmi tədqiqatlar göstərir ki, irsiyyətə üstünlük verilməsi ən qədim ideyadır. Belə ki, insanlar hələ lazıminca sosial təcrübə toplamazdan öncə adamların nəsildə, qohumluqda bir-birinə bioloji bənzərliyini (boyun, rəngin, saçın, burnun, gözlərin, səsin və yerişin oxşarlığı) müşahidə etmişlər.

Emprik təcrübənin, milyon illərin müşahidə sınağından çıxmış qənaətlərinin ifadəsi atalar sözlərində, zərb-məsələlərdə, bayatılarda və s. öz əksini tapmışdır. Hətta bu ifadələrdə yalnız bioloji irlilik deyil, mənəvi keyfiyyət variqliyi də qabarlıq şəkildə təqdim edilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan xalq pedaqogikasında bununla bağlı xeyli fikirlər var. Məsələn, “Ot kökü üstə bitər”, “Anasına bax qızını al, qırğına bax bezini al”, “Namərd gəlib mərd olmaz, olmasa mərd atası”, “Qurd adını dəyişər, xasiyyətini dəyişməz”, “Quyuya su tökməklə dolmaz, gərək dibində gəlsin” və s. (28, 96-97), kimi ifadələrdə fikirlər, hətta aşiq şeirində poeziya mövzusuna çevrilmişdir. Bu cəhətdən Xəstə Qasımin bu misraları daha səciyyəvidir:

Ot bitər kök üstə əсли нə isə,  
Yovşan bəsləməklə çəmənzar olmaz...  
Vəfaliya əmək çəksən itirməz,  
Bədəsil nəsihət, öyünd götürməz,  
Göy söyüddə heyva olmaz, nar olmaz...

Sərv ağacı hər ağacdan ucadı  
Əsli qıtdı, budağında bar olmaz (64).

Xalq pedaqogikası nümunələrindən bir çoxunda şəxsiyyətin tərbiyəsində mühit və tərbiyənin rolü əsas götürülmüşdür. Xalq pedaqogikasında irsiyyətə üstünlük verilməsi digər amillərin rolunu heçə endirməmişdir. Əksinə, bəzi nümunələrdə tərbiyə və mühitin rolü xüsusi olaraq qeyd edilmişdir.

Şəxsiyyətin formalaşmasında irsiyyətin həllədici rolna dair fikirlər yalnız xalq pedaqogikasında deyil, elmi ədəbiyyatda da qədim dövrdən bu günə qədər davam etməkdədir. Bəzi hallarda ırsilik nəzəriyyəsi ictimai-sinfi, bəzi hallarda isə sırf elmi mövqedən şərh edilmişdir. Tarixi inkişafın və ictimai-iqtisadi formasiyaların meydana çıxardığı tələbdən asılı olaraq hər bir ideoloq şəxsiyyət probleminə mənsub olduğu sinfin mövqeyindən yanaşmışdır (1, 167). Buna görə də istər quldarlıq, istərsə də feodalizm dövründə irsiyyət nəzəriyyəsi tərəfdarları çox olmuşdur. Sinfi fərqlərin güclü olduğu ölkələrdə indi də irsiyyətə yalnız bioloji (təbii imkan, genetik daşıyıcılıq-T.X) mövqeyindən deyil, sinfilik (hakimlik, yüksəklik-T.X) baxımından şərh verirlər. Bununla da insanlar arasında ayrı seçkiliyyət, qabiliyyət, bacarıq və rütbə fərqiñə təbii əsas verməyə çalışırlar (30, 35).

Azərbaycan ictimai-fəlsəfi, eləcə də pedaqoji fikrinə güclü təsir göstərmiş Platon və Aristotel insanın “birinin tabe olan, digərinin isə hakim olmaq üçün” doğulduqlarını iddia etmişlər. Çünkü, belə güman etmişlər ki, insanların bir hissəsi qul sahibləri (hakim-T.X), digər bir hissəsi nullardır (tabe olan) (3, 125). Əgər onlar tərbiyə ilə, şəxsiyyəti formalaşdırmaqla qulun da quldan ola biləcəyi

fikrini söyləsəyidilər, o zaman mövcud olan qurluşun həkim sinfin əleyhinə çıxmış olardılar. Onlar bu barədə heç fikirləşmirdilər. O, zaman söhbət insan tərbiyəsindən, elm, təhsil almaqdan, elm və təcrübə ilə təkmilləşmədən gedirdisə, bu, qullara yox, quldarlara məxsus idi.

Qeyd edək ki, burada tərbiyənin sinfi xarakterinin əsası qoyulmuşdur. Belə bir yönüm texniki tərəqqinin və istehsal münasibətlərinin təkmilləşməsi ilə feodalizm, kapitalizm quruluşlarında da müəyyən dəyişikliklərlə öz keyfiyyətini saxlamışdır.

Pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev yazırıdı: “Orta əsrlərdə irsiyyət nəzəriyyəsi daha geniş sürətdə dini əsaslara söykənməklə hakim ideologiya səviyəsinə qalxmışdır. Hətta insanın yaradıcılıq inkişafını inkar etməyə başlamış yeni elmi fikir və ideyalar irəli sürənlər “şeytan”, “yaramaz” kimi damğalanmışlar” (1, 75-76).

Onu da qeyd edək ki, XVI əsrдə priformizm fəlsəfi cərəyanın nümayəndələri insanın doğularkən şəxsi keyfiyyətlərinin özü ilə hazır gəldiyini iddia edirdilər. Onlar insanın bioloji təbiətindən çıxış edərək cəmiyyətdəki sinfi ayrılığı qanuniləşdirməyə cəhd edirdilər.

Azərbaycanda orta əsrlərdə şahlıq, xanlıq və başqa rütbələrin atadan övlada irsən keçməsi haqqında yalnız nəzəriyyə cəmiyyətdə hökm sürən silki münasibətləri nəzəri cəhətdən əsaslandırmağa çalışmışlar. Onlar “əsil-nəcabəti” olan şəxslərə öz valideynindən yüksək xüsusiyyətlər keçdiyini iddia etmişlər. Burada tərbiyənin həlliçi gücü nəzərə alınmamışdır.

Orta əsrlərdən sözülbət gələn şəxsiyyətin üstünlüyü nəzəriyyəsi son illərdə də bəzi ölkələrdə müdafiə edilmək-

dədir. Alman filosofu Şopenhaner insanın tərbiyəvi təsir altında dəyişmədiyini iddia edərək yazar ki, “insanın xarakterindəki nöqsanları yox etməyə təşəbbüs göstərmək boş təşəbbüsə bənzəyir” (8, 187).

Amerikalı mütəfəkkir Con Dyui uşağun inkişafını anadangəlmə instinkt və qabiliyyətlərlə bağlayır. İtaliyalı mütəfəkkirlərdən M.Kazotti və M.Stefani də uşaq şəxsiyyətinin inkişafı haqqında nəzəriyyələrini din və mistika ilə əlaqələndirmişlər. Onlar belə hesab etmişlər ki, “insanın təbiət tərəfindən yaradılmış bədəni müvəqqətidir, ruh isə əbədi və ölməzdir” (50, 25). Ruhun ilahiləşmiş mənşeyini tədqiq edərək inkişafın da dini tərbiyə altında başa çatmasını irəli sürmüslər. Onlar məsələyə birtərəfli yanaşmırlar. İnsanı tam, bütöv varlıq və kompleks amillərin təsiri ilə formallaşan, təbiətin bir parçası olan ictimai-alı şüurlu yaranış kimi tədqiqata cəlb etmişlər.

Pedaqogika üzrə elmlər doktoru, professor Əlheydər Həsimov yazırıdı: “Şəxsiyyətin formallaşmasını, insanın inkişafını “zatla”, “əsil-nəcabətlə” və ya “tale ilə”, “qismətlə” bağlamaq, insan təbiətinin dəyişməzliyini təsdiq etmək, irsiyyət və qismət nəzəriyyələrini yeganə düzgün nəzəriyyə kimi qələmə vermək, uşağun bütün müqəddarati, xasiyyət və qabiliyyətini irsi qüvvələrlə, “qismətlə” bağlamaq qeyri elmidir” (29, 100-101).

“İrsiyyət nəzəriyyəsi” ilə, “qismət nəzəriyyəsi”ni bir-birindən ayırmalı lazımdır. Ola bilsin ki, sinfi baxış mövqeyindən hər iki nəzəriyyədə güclüyü, varlıya, hakimə bəraət ideyası vardır. Ancaq bu nəzəriyyələrin qnesioloji kökləri tamamilə başqa-başqadır.

Qeyd edək ki, “İrsiyyət nəzəriyyəsi”ni dini mövqedən uzaq olan hakimiyyətə işləyən ideoloqlar və həm də bu nə-

zəriyyəni həqiqətən elmi yəqinlik kimi başa düşən alımlar yaratmış və inkişaf etdirmişlər. Lakin, “qismət”, “tale” nə-zəriyyəsi bilavasitə dini təlimlə bağlı olmuşdur. Ona görə ki, burada əsas olan bioloji genlər deyil, Allahın verdiyi paydır, taledir və qismətdir. Bu insanın təbiətində, ırsində yox, taleyindədir, yəni “alın yazısındadır”.

Onu da qeyd edək ki, “ırsiyyət nəzəriyyəsi”nin mü-əyyən genetik əsası vardır. Valideynlərə məxsus olan fərdi əlamətlərin nəsildən-nəslə keçməsini şərtləndirən imkana elmdə “gen” adı verilmişdir (38, 40).

Genlər xromosomlarda yerləşir. Buna görə də güman etmək olar ki, cinsi hüceyrədə olan genlərin hərəsi valideyn orqanizmindəki bir əlamətin (normal və ya pataloji əlamətin) daşıyıcısıdır. Demək olar ki, artıq müasir dövrdə insan ömrünün programlaşması barədə elmi ideyalar yaranmaqdadır.

Uzun illər keçmiş sovet ideologiyası həm ırsiyyət nəzəriyyəsini, həm də qismət nəzəriyyəsini cəfəngiyyat hesab edərək onu heçə endirmiş və ziyanolu hesab etmişdir. Lakin hazırda elm hər iki nəzəriyyəyə geyindirilmiş fənatizm qabığını ataraq, elmi-rasional əsasa malik olduğunu iddia etməkdədir. Onu da qeyd etməliyik ki, dini təlimdə ırsiyyətdən kor-koranə bəhs edilməmiş və ırsı varislik ətalətdə qəbul edilməmişdir.

İslam dininin baş təlimi insanı özünüdərkinə istiqamətləndirmiştir. Müqəddəs kitabımız “Qurani-Kərim”də insanın özünü dərk etmək yoluyla gerçəkliyin və ruhi aləmin yaradıcısı Allahı dərk etdiyi qeyd edilmişdir (62).

Göstərilmişdir ki, insan elm yolunda, elm öyrənməklə, təhsil almaqla, tərbiyəcidən (müəllimdən) dərs (tərbiyə)

almaqla formalaşır, təbii və ictimai fəaliyyət üçün hazır olur, inama və əqidəyə yiyələnir (62).

Dini təlimdə isə əksinə, irsiyyətin insanda yalnız təbii imkanların mənbəyi kimi qeyd edilir. Bu da elmi əsasa uyğundur. Əslində irsiyyət amili olmasaydı, insanı yetişdirən təkamül də mümkün olmazdı. Hər məxluq özünə bənzər başqa bir məxluqu məhz ona görə yaradır ki, onun hüceyrəsində müəyyən genetik məlumat vardır və bu məlumat nəsildən nəsilə keçir.

İrsiyyət sistemi yəni irsi əlamətlərin məcmusu, saçın və gözlərin rəngi, üzün çevrəsi, bəzən də hətta insanın yerişi cinsi hüceyrənin nüvəsində, yəni xromosonlarda olur. Bu genlərin hər biri isə çox mürəkkəb quruluşludur və elementar vahidlərin daşıyıcısıdır (58, 15).

Professor Ə.Həşimov görkəmli genetik M.Axundovun fikirlərinə istinad edərək qeyd etmişdir ki, insanın fərdi xüsusiyyətlərinin bir kökü irsən keçən genetik materialda, yəni xromosomlardadır. Xromosom və genlərdə baş verən dəyişmələr (mutasiyalar) nəticəsində meydana gələn xassələrin köklərindən biri valideynlərin (baba və ulu balarının yeddi nəsil döneninə qədər) irsiyyətində olur. Uşaq yalnız ictimai mühitin deyil, həm də ailənin bioloji əsaslarının məhsuludur (28, 76).

Qeyd olunmalıdır ki, heyvanlarda olduğu kimi, insanlarda da instinktlər var. Əgər instinktlər irsən keçirsə, bəs nə üçün instinkt əsasında insanın hərəkəti heyvanların hərəkətlərindən fərqli olur? Bu məsələ çox mürəkkəbdir. Bununla belə, son vaxtlarda tanınmış alimlər insanın sosial davranışının, əxlaqi keyfiyyətlərinin irslə (irsiyyətlə) şərtlənməsi fikrini açıq söyləyirlər.

Qeyd edək ki, insan bioloji növ kimi bütün tarix boyu cüzi dəyişikliyə uğramışdır. Bu isə insan təbiətinin və insan mahiyyətinin gen sisteminin dəyişməzliyinə daha bir sübutdur. İnsan növünün dəyişməsi o, zaman ola bilər ki, alımlar onun gen koduna praktiki olaraq müdaxilə üçün vasitə əldə etsinlər. Belə cəhdlərin isə xeyir, yoxsa zərər verəcək, nəyə gətirib çıxaracaq, onu demək isə xeyli çətindir (52, 83).

Deyilənlərdən aydın olur ki, əvvəla şəxsiyyətin formalaşmasında irsiyyətin rolü vardır. İrsiyyətin rolunu heçə endirmək və ya onu inkar etmək düzgün olmaz. Bir sıra irsi əlamətlər, o cümlədən irsi xəstəliklər uşaqlarda vaxtında müəyyənləşdirilməli və təlim-tərbiyə zamanı hökmən bu nəzərə alınmalıdır.

İrsi qüsurlardan azad olan və fiziki inkişafı normal gedən uşaqlarda psixoloji funksiyaları, o cümlədən şüuru yüksək səviyyədə müvəffəqiyyətlə formalaşdırmağın mümkün olduğuna inanmaq lazımdır. Çünkü normal irsi əlamətlərə malik olan uşaqlar da psixi inkişaf imkanlarına malik olurlar.

Məhz bu elmi əsaslara və empirik təcrübəyə söykənərək Azərbaycanın bir çox filosof və pedaqoqları kimi Nizami Gəncəvi, Nəsrəddin Tusi, Marağalı Əvhədi və Məhəmməd Füzuli irsiyyət amilinin şəxsiyyətin formalaşmasında həllədici yer tutduğunu qeyd edərək bir çox dəyərli elmi-pedaqoji fikirlər söylemişlər.

Orta əsrin cəhalət səltənətində nurlu bir işiq kimi parlayan dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi dövrünün bütün qabaqcıl elmlərini bilən yüksək təhsilli bir sima idi. İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ömrünün sonuna

(1209) qədər orada yaşamışdır. Onun vətəni Gəncə o zaman Azərbaycanın böyük sənaye və ticarət mərkəzlərinin dən biri olmuşdur.

N.Gəncəvi zəmanəsinin qabaqcıl və xalqının həyatına bağlı ziyalı ailəsində dünyaya gəlmiş, boy-a-başa çatmış, tərbiyə və təhsil almışdır (48, 25). O, hələ kiçik yaşlarında elm və fəlsəfə aləminin qapılarını açmaq üçün ərəb və fars dillərini mükəmməl öyrənmiş, ərəb dili vasitəsilə qədim yunan alim və filosoflarının əsərlərini oxumuşdur. Bəlkə də buna görədir ki, o, bütün insanları oxumağa, təhsil almağa, dünyani öyrənməyə, bir sözlə, elmə yiye-lənməyə səsləmişdir.

Böyük mütəfəkkir elmin gücünü, qüdrətini və əvəz olunmazlığını haqqında aşağıdakı misrasında yazdı:

Qüvvət elmdədir başqa cür heç kəs,  
Heç kəsə üstünlük eyləyə bilməz (20, 75).

İnsan həyatını yaxından bilən Nizami saraylarda yaşamaqdan boyun qaçırmış və yoxsul həyat sürmüştür. O, alicənab şəxslərə həmişə şah sarayından uzaq olmayı arzulamışdır. Mütəfəkkir yazdı:

Şah dediyin ki, var, tənəkdir, tənək  
Ondan uzaq gəzən ilişməyəcək (21, 110).

deyərək şah sarayındaq uzaq olmayı faydalı saymışdır. Buna görə də mütəfəkkir heç vaxt şah sarayında yaşamaq arzusunda olmamış və hökmardarların dəvətini qəbul etməmişdir. “Özgə süfrəsinin buğda çörəyini yeyib, onun pişiyi olunca, öz süfrəsinin arpa çörəyini yeyib onun aslanı olaram” (21, 150) deyərək varlıların, yüksək vəzifəlilərin və eləcə də şahların qarşısında əyilməyi şəxsiyyətinə sığışdır-mamışdır.

Nizamiyə görə, insan üçün ən böyük nemət var-dövlət deyil, ağlıdır, insanı başqalarından fərqləndirən, fəaliyyətə təhrik edən, istiqamət verən və nəzarət edən ağlıdır. Ağla yüksək qiymət verən şair cəmiyyətin ən yaxşı vətəndaşı ancaq təhsilli, elmə qabil, maarifpərvər və müdrik olan adamlar olduğunu əsərlərində göstərmüşdür. Odur ki, hər bir şəxs ağıllı olmayı və biliklərə yiyələnməyi müdrik insanlardan öyrənməyə çalışmalıdır.

Mütəfəkkir yazırkı ki, “Tamahla ağıl bir-birinə düşməndir. Tamahkar adamdan ağıllı uzaq qaçar. İnsan ağlin tərəfində durmalı, tamahını əzməlidir. Çox yeyənlər çox yaşamır, ağıllılar çox yaşayırlar. Bütün alçaq, misgin hiss və hərəkətlər adımı fəlakətə sürükləyir. Halbuki, onlardan uzaq olmaq insani əxlaqi cəhətdən təmkinli, xeyirxah və alicənab edir. Adam zəngin xəzinə olan ürəyini fəsad yuvasına çevirməməlidir” (20, 61-62).

N.Gəncəvi irsiyyətə aid xüsusi əsər yazmasa da onun “Xəmsə”si sanki böyük bir irsiyyət ensiklopediyasıdır. “Xəmsə”də irsiyyət, tərbiyə, xüsusilə də əxlaq tərbiyəsi, xeyir və şər məsələsi ön planda çəkilmişdi. Bu cəhətdən onun “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnəmə” və “Leyli və Məcnun” əsərləri daha xarakterikdir. Həmin əsərlərdən məlum olur ki, insan ləyaqətinin qızilla, var-dövlət və nəcabətlə ölçüldüyü orta əsr şəraitində Nizami cəsarətli addım ataraq şəxsiyyətin məhiyyəti haqqında kök salmış, mürtəce baxışlara sarsıcı zərbə endirmiş, biliyi, elmi, zehni, zati, təlim və tərbiyəni yüksək qiymətləndirmiştir.

İnsanpərvərlik, dostluq və yoldaşlıq, düzlük-doğruçuluq, ədalət, insani münasibətlər, təvazökarlıq, paklıq, saflıq, vətənpərvərlik və s. kimi nəcib müsbət əxlaqi key-

fiyyətləri yüksək qiymətləndirən mütəfəkkir bunların insanın zatında olmasını bildirmişdi. Onun elə bir əsərini tapmaq olmaz ki, orada irsiyyətin çalarları görünməsin.

Qeyd edək ki, Nizaminin əsrlərində əxlaq tərbiyəsinə geniş yer verilmişdir. Bu dahi mütəfəkkirin insanpərvərliyindən, şəxsiyyətə və xalqa olan sonsuz məhəbbətindən irəli gəlirdi. O, şəxsiyyətin mahiyyətini insanın irsiyyətində, özündərkində və xeyirxahlıqda görmüş, insanı daim xeyirxah işlərə səsləmişdi. Onun fikrincə insanın xeyirxahlığı irsində olmalıdır. Özünü dərk edən, özünü tanıyan insanın kamillik səviyəsində duraraq yalnız xeyir işlər görəcəyi fikrini irəli sürmüş və belə şəxsin əməlləri ilə əbədi yaşayacağını bildirmişdir. O, bu haqda yazırdı:

Kim ki, öz-özünü düşmüsdür başa,  
Ona ölüm yoxdur, o, ölməz haşa...  
Tanışan özünü, köçsən cahandan,  
Yenə bu dünyada yaşayacaqsan (22, 26).

Qeyd edək ki, xeyirxahlıq yüksək mənəviyyat və insanlıq yaradıcılığı boyu onun əsərlərində diqqət mərkəzinə saxlanılmışdır. Bu kimi yüksək əxlaqi keyfiy-yətlərə malik olan insanlar başqalarına qarşı münasibətini düzgün müəyyən etməyi, xeyirxahlıq tətbiq edərkən səhvə yol verməməyi bacarmalıdır. Hər cür insana xüsusən də, düşmənə xeyirxahlıq göstərmək olmaz. Əksinə xeyirxahlıq düşməni və şər qüvvələri məhv etməyi tələb edir. Onun “Yeddi gözəl” əsərində gözəllərin söylədikləri hekayələr xeyirin şər üzərində qələbəsini tərənnüm edirdi. Xüsusiş də, Çin qızının söylədiyi “Xeyir və Şər” hekayəsi buna parlaq misaldır.

Dahi Azərbaycan mütəfəkkiri əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq tərbiyəsi də mühüm cə-

hətlərdən biri kimi nəzərə çarğırdı. Nizamiyə görə, şəxsiyyət yaxşı dost, səmimi yoldaş olmağı bacarmalıdır. O, yoldaş və dost üçün nəinki malindən, dövlətindən, hətta canından belə keçməyə hazır olmalıdır. Buna görə də dahi mütəfəkkir insanları dost tapmağa və yoldaş axtarmağa çağırıldı. O yazdırdı:

Ölkə Xar şəhəri tək xaraba deyil, inan,  
Yoldaş tap ki, yaxşısı yoxdur yaxşı yoldaşdan.  
Dost gərəkdir həyatda hər qəlbə, hər könülə,  
Elə yoldaş ki, versin səninlə o, əl-ələ (23, 30).

Bu şeirdən aydın olur ki, yalnız dost tapmaq da deyil, kollektivdə yaşamaq, dosta və yoldaşa malik olmaq insanı fərəhliyor, sadıq dost adının sevincinə də, kədərinə də şərik olur. Dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətdən uzaq düşmək adamı yazılıq vəziyyətə salır. Mütəfəkkir xəbis və zülmkar adamlardan, yalançı və ikiüzlü dostlardan uzaq olmağa və onlarla ünsiyyət qurmağı məsləhət görmürdü.

Nizamiyə görə ikiüzlü, yalançı dost düşməndən daha qorxuludur. Belələrindən nə qədər uzaq olsan, o, qədər faydalıdır. Dahi mütəfəkkirin fikrincə, dostu bərk ayaqda, yaman gündə sinamaq lazımdır, həqiqi dost məhz belə vaxtlarda yaxşı tanınar. O, bu müsbət əxlaqi keyfiyyətləri ən müsbət cəhət kimi təqdir edirdi. Mütəfəkkir yazdırdı:

Bərk ayaqda səmimi, ürəyi təmiz yoldaş,  
Nə ayağından çəkər, nə səndən qaçırar baş (21, 33).

Qeyd edək ki, Nizami yüksək əxlaqi keyfiyyətlərin formallaşmasında doğruluq və namusluluğu da yüksək qiymətləndirmişdi. O, bu sıfətlərə öz əsərlərində geniş yer vermiş, onları saxtalığa, yalançılığa və hiyləgərliyə qarşı qoymuşdu.

Dahi mütəfəkkirin qənaətinə görə, doğruluq düzlük, sədaqət və namusluluq kimi yüksək əxlaqi və insani keyfiyyətlərin ilkin əlamətləri insanın ırsində olmalıdır. O, şəxsiyyəti hərtərəfli yetkin, kamil görmək arzusunda olmuşdur. İstər özünə görə, istər davranışına görə, istərsə də digər fəaliyyətində insan hər şeyin öz yerini və öz üsulunu bilməlidir.

Mütəfəkkir əsərlərində lovğalığı, özünü öyən, boşboğazlıq edən və danışığının yerini bilməyən şəxsləri tənqid edirdi. Yüngüllüyü şəxsiyyət üçün naqislik saymış, ağır gəlmək üçün, qarnı doldurmağı yox, əqli idrakı zənginləşdirməyi lazımlı bilmişdi. O yazırdı:

Yüngül adam! Qarnına su, çörək doldur hey sən  
Bil ki, o zaman yenə ağır gəlməyəksən (24, 115).

N.Gəncəvi insanı sərraf olmağa, hər şeyin öz qiymətini düzgün verməyə səsləyirdi. Onun fikrincə o, şəxs kamil şəxs hesab edilir ki, hissə qapılmadan, tərəf-girlik və üzgörənlik etmədən istər keçmişdə, istərsə də zamanında görülmüş işə layiqli qiymət verə bilsin. Bu haqda mütəfəkkir yazırdı:

Bu dünyada nə görsən təzədən və köhnədən  
Onun yaxşı, pisiyün bir əndazə ayır sən (25, 86).

Mütəfəkkir saxta iş görən şəxsiyyətləri cəmiyyətin ağır dərdi hesab edirdi. Saxtakarlığı insan şəxsiyyətinin ən yaramaz keyfiyyəti sayırdı. Ona görə də tövsiyə edirdi ki: “İş zamanı çalış ki, olmayasan saxtakar” (23, 137).

Nizami Gəncəvi şəxsin tamlığıni, onun sırr saxlamasında, boşboğazlıq etməməsində, hər çatana başına gələn bir şeyi, ya onun-bunun haqqında bildiklərini danışmamasında görürdü. Belələri orda-burda boşboğazlıq

edir, sonra isə yoldaşlarının ya qeyrisinin onun sırrini açlığından şikayetlənirdi. O, bununla bağlı yazdı:

İndi ki, bildiyini saxlaya bilməyirsən,

Özgədən öz sırrını saxlamağı unutma sən (21, 131).

Həmçinin N.Gəncəvi mərifətli və münasib tonda danışmağı şəxsiyyətin ən gözəl keyfiyyəti hesab edirdi və deyirdi ki, ədəbli danışsan, sənə də ədəbli cavab verərlər.

Mütəfəkkir yazdı:

Həyalı söz danış, öyrənib səndən,

Həyalı danışsın səni dinləyən.

Əqilli bir işdir yumşaq danışmaq,

Kobudluq axmağa yaraşar ancaq (24, 126).

Nizamiyə görə nəsil irsi keyfiyyətlərə görə də müəyyən edilmişdir. O, oğluna nəsihət verərkən bu məsələyə xüsusən toxunmuşdur. O, yazdı:

Uşaqqən əslini sorsalar bir az,

Ağac bar verəndə cinsi sorulmaz!

Elə ki, böyüdün belədir qayda,

Atanın adından sənə nə fayda (25, 64)?

Bu şeirdən aydın olur ki, ağac bar verəndə cinsini (əslini-T.X) soruşmazlar, onu öz meyvəsinin keyfiyyətinə görə qiymətləndirərlər.

Nizaminin əsərlərində insanın tərbiyə sahəsində gözəl təbiət qazandığı haqqında göstərişləri çoxdur. O, bir tərəfdən irsi və fitri xassələrə ümid olmamağı, ağac bar verəndə onun əcdadı haqqında soruşmurlar, onun öz keyfiyyətini nəzərə alırlar demiş, digər tərəfdən də buna baxmayaraq toxumun və adamın yaxşı cinsdən olması zərurəti fikrini irəli sürmüştü.

Mütəfəkkir bununla bağlı yazdı:

Zatı pis olanı heç yüksəltmə sən,  
Qurdubəsləməkdən ziyan çəkərsən (25, 65).

Dahi Azərbaycan mütəfəkkiri N.Gəncəvi insanı ədalətə, humanizmə xeyirxahlığa, elmlı, bilikli olmağa səsləmiş, xeyirxahlıqların çox və təsirli olduğu şəraitdə pisliklərin baş qaldırmasına imkan verməməsini zəruri saymışdı. O, şəxsiyyətin xeyirxah əməlli insanlar arasında böyüməsi ilə formalaşmasını, pisliklərdən uzaqlaşmasını və yaxşılıqlara, ədalətə yaxınlaşmasını zəruri hesab etmişdir. İrsiyyətin təsirini nəzərə alan mütəfəkkir əsərlərində pis zatlı insanlardan uzaq olmayı məsləhət bilmışdır.

Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsiyyət amilinə diqqət yetirən orta əsr Azərbaycan mütəfəkkirlərindən biri də Nəsirəddin Tusi olmuşdur. Mənbələrdə birində onun əsl adı Mühəmməd olduğu qeyd edilmişdir (11, 50).

Nəsirəddin Tusi 1201-ci il fevral ayının 18-də Cənubi Azərbaycanın Həmədan şəhərində dövrünün mükəmməl təhsil görmüş ziyalısı Məhəmməd İbn Həsənin ailəsində (başqa bir mənbədə isə Tus şəhərində Fəxrəddin Mühəmməddin ailəsində anadan olduğu göstərilmişdir (42, 45)) anadan olan dahi mütəfəkkir ilk təhsilini evdə atasından almışdır. Sonra Xorasanda və Nişapurda fəaliyyət göstərən, Şərqdə məşhur mədəniyyət mərkəzlərindən biri olmuş “Əşariyə” və “Nəsiriyyə” mədrəsələrində dövrünün ən şöhrətli müəllim və müdərrisi hesab edilən Fərid-dədin Damadın yanında oxumağa başlamışdır (50, 75).

Uzun müddət Tus şəhərində qalaraq burada Firdovsi, Fərabi, İbn Sina, Aristotel, Ptolomey və s. kimi mütəfəkkirlərin əsərlərini oxuyub mütaliə etmişdir. Bir müd-

dət Nişapurda yaşadıqdan sonra Kufə, Bağdad, Təbriz, Marağa, Naxçıvan və s. kimi, Şərqiñ mədəniyət mərkəzlərini səyahət etmiş, görkəmli şəxsiyyətlərlə yaxından tanış olmuş və dövrünün ictimai-siyasi hadisələrini dərindən öyrənmişdir.

Nəsirəddin Tusi 1274-cü ildə 73 yaşında Bağdadda vəfat etmişdir. Ömrünün xeyli hissəsini Azərbaycanda elm və mədəniyyətin tərəqqisinə həsr etmişdir. Onun qəbir daşına belə yazılmışdır: “Allahın və xalqın köməkçisi, elmlər ölkəsinin padşahı Zəman anası hələ belə oğul doğmamışdır. Altı yüz yetmiş inkinci il zülhəccənin on yeddisində Bağdadda vəfat etmişdir” (50, 133).

Dahi Azərbaycan mütəfəkkirinin nəсли XIV əsrin yarısına qədər Marağada yaşamış və daha sonra isə Ordubada köçmüştür (45, 67).

N.Tusinin üç oğlu olmuşdur:

1. Sədrəddin Əli;
2. Əsiləddin Həsən;
3. Fəxrəddin Əhməd.

Onu da qeyd edək ki, hazırda müstəqil Azərbaycanda Tusinin nəslindən yüzdən artıq adam yaşayır ki, onlar da tusilərdən olduqları ilə fəxr edirlər. Cənubi Azərbaycanda da onun nəslindən olan Nasiri familiyasını daşıyan ailələr vardır.

Dahi Azərbaycan mütəfəkkiri “Əxlaqi-Nasiri”, “Adabul-Mütəəlim”, “Zicc Elxani”, “Təslimi-Mütəəlim”, “Şərhi-işarat” və s. kimi elmi, ictimai, siyasi, əxlaqi-etik məqalələr yazmış, insan şəxsiyyəti ilə bağlı dəyərli pedaqoji fikirlər söyləmişdir. O, ictimai-pedaqoji baxışlarını əsasən “Əxlaqi-Nasiri”, “Şərhi-işarat”, “Maliyyət ba-

rəsində”, “Kainatın əbədiliyi və sonsuzluğu haqqında” əsərlərində əks etdirmişdir.

N.Tusinin şəxsiyyət konsepsiyası təbiətə və cəmiyyətə dialektik yanaşma ilə qavranılır, təbiət və cəmiyyət sərvətlərinə bələd olmaqla və təbiətdən istifadə edərək cəmiyyəti inkişaf etdirmək və idarə edə bilməklə kamillik səviyyəsinə çatmış insanlara aid edilir.

Nəsirəddin Tusinin irsiyyət haqqında fikirləri əsasən “Əxlaqi-Nasiri” və “Ərəbül-Mütəallimin” adlı əsərlərində verilmişdir. “Əxlaqi-Nasiri” əsərində əsasən demək olar ki, Tusinin irsiyyət və tərbiyə haqqında fikirləri toplanmışdır. O, “Əxlaqi-Nasiri” əsərinin əvvəlində inkişaf qanunlarından bəhs etmiş, sonra isə insan cəmiyyətinin bəzi tərəqqi məsələlərinə toxunmuş, daha insanların dünyaya gəlmişindən, uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq mərhələsini keçərək əbədiyyət dünyasına qovuşmasınınadək aldığı təlim-tərbiyədən, əxlaqi-mənəvi keyfiyyətlərdən, əməllərindən, idarəedicilik və yaradıcılıq qüdrətindən söhbət açmış, bu kamillik səviyyəsinə çatmağın yollarını göstermişdir.

Dahi orta əsr Azərbaycan mütəfəkkiri kamil insanı o adamı sayır ki, öz zəhməti, əqli və bacarıqları, eləcə də qabiliyyətləri ilə səadətə qovuşub cəmiyyətin sağlam üzvünə çevrilə bilmüşdir.

Qeyd edəki ki, Tusi insan mənəviyyatının təkmil-ləşməsini bəşər həyatının inkişaf və zənginləşməsi fonunda görmüşdür. İnsanın özünü hərtərəfli hazırlanmasına və elmlə əməlin əlaqəsinə nail olmasını vacib sayırdı. Bu halda insan kamilləşər və mütləq insan səviyyəsinə çatar. Bu həm təbiət və cəmiyyəti öyrənməkdə, ona münasibətdə, həm də insanın özünün mənə-

viyyatını, əxlaqını öyrənməsində özünü göstərməlidir. İdeyalar halında olan nəzəriyyə və mövcudluq, hərəkət və fəaliyyət təcəssüm etdirən praktika onun üçün adı hal kimi başa düşüldür. Bu səbəbdən də mütəfəkkir tərəqqiyə, inkişafa, həm mənəvi, həm də maddi yüksəkliliklərə səbəb olan hikmət və təcrübə sahibini şəxsiyyət səviyyəsində qəbul edirdi. O, şəxsiyyət kimi formalaşmaq üçün əxlaqın saflaşdırılması və ya əxlaqın təmizlənməsi tələbini qoymuş və özü bunun yollarını, həmçinin vasitələrini şərh etmişdir.

Mütəfəkkirə görə, insan inkişaf edərək şəxsiyyət kimi formalaşır. Bu zaman o bir sıra keyfiyyətlərə yiylənir və təbii imkan olan qabiliyyətlərini üzə çıxarır, təkmilləşdirir, əxlaqi saflaşma keçirir. İnsan təbii qabiliyyət imkanlı yaranışını qəbul etmişdir. Buna görə də sosial münasibətlərdə insan təbii imkandan özünəgərəkli şəkildə istifadəsində mümkün qədər istifadə etmişdi.

N.Tusi, “ideal insan”, “ideal ailə” və “ideal cəmiyyət” yaratmağın əsasını məhz bu konsepsiyada görmüşdür. Ona görə də Tusi bütün insanları bərabər tutmuş və hamının şəxsiyyət kimi yetişməsini mümkün hesab etmişdir.

Dahi Azərbaycan mütəfəkkiri insanı əxlaqi cəhətdən “orta”, “miyanə”, və “ülvi səviyyə” olmaqla üç səviyyəyə ayırmışdı. Bunlardan başqa Tusinin ifadələrində “alçaqlıq səviyyəsi” də vardır ki, o, bunu işlətsə də bölgüyə daxil etməmişdir. “Orta” və “miyan” vəziyyətdən yüksəlib ülvi dərəcəyə çatmaq, və ya yuvarlanıb ən aşağı alçaqlığa enmək insanın öz əlindədir. Bu, əmək, səy, fəaliyyət, ağıl və iradədən də çox asılı idi. İnsan öz nəfsini ağıl ilə idarə edə bilsə, yüksəkliyə qalxar, nəfsi öz başına buraxsa, nəfsi onu aşağıya – heyvani mərtəbəyə sövq edər, şəhvani hisləri cuşa gətirər, günbəgün, anbaan alçaldar, düşgünlük və

naqisliyi artırar, yuxarıdan aşağıya yuvarladılan daş kimi, az bir müddət ərzində onu rəzalət çirkabının ən dərin yerinə salar və bu onun ən dəhşətli sonu olar.

Nəsrəddin Tusi özünü inkişaf etdirərək şəxsiyyət kimi formalasmasını, ideal səviyyəyə çatması üçün insanın mütləq xüsusi olaraq nəzəri hazırlığa yiyələnməsini vacib saymışdır. Bu elm isə “əxlaq elmi”dir. Əxlaq elmi insanı-nəfsin elə xüsusiyyətlər qazana biləcəyindən danışır ki, məhz bu zaman insanın öz iradəsi ilə edəcəyi bütün davranış və rəftarlar gözəl, tərifəlayiq olsun (52, 44).

Mütəfəkkir nəfsi nəbatı, heyvani və insani nəfs olmaqla üç hissəyə bölmüşdür. Tusi yə görə, nəbatı nəfsin təzahür formaları bitki fəsilələri, heyvan növləri və insan şəxsləridir. Heyvani nəfs heyvanlara və insanlara aiddir. İnsani nəfs yalnız insanlara aiddir, bununla insan heyvanlardan fərqlənir. İnsan nəfsini bütün heyvani nəfslərdən ayıran bircə qüvvə vardır ki, ona da nitq qüvvəsi deyilir. Bu qüvvə heç bir əlavə vasitəyə ehtiyac olmadan dərk ediləsi şeyləri bir-birindən fərqləndirə bilər. O yazdı: “İnsani-nəfs elə bir sadə cövhərə (substansiyaya-T.X) deyilir ki, özü də daxil olmaqla ağılın dərk etdiyi hər nə varsa, hamısı onun sayəsində olur, bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verirsə, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gəlir. O, hiss edilə bilməz” (11, 43-44).

Dahi Azərbaycan mütəfəkkiri şəxsiyyətin formalasmasında xarakterin (xasiyyətin) rolunu qeyd etmiş və onun vasitəsilə əxlaqın dəyişməsinin mümkün olduğunu bildirmişdir. Xasiyyət, ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə təsir edən fitri xüsusiyyətdir. Xüsusiyyətin (xarakterin) yalnız “heyvani nəfsə” daxil olması və ya “nitq nəfsinin” də onun yaranmasında

ıştirak etməsi haqqında qədim alımlar arasında fikir müxtəlifliyi vardır. Hər adamın xasiyyətinin təbii (fitri-T.X), yəni əbədi olması, və ya qeyri-təbiiliyi haqqında fikirlər müxtəlifdir.

Mütəfəkkir təbiətdə dəyişkənlik hadisəsinin geniş yayılmasını görmüş, canlılarda müsbət və ya mənfi xassələri etibarilə çox müxtəlif olduğunu göstərmişdir.

N.Tusinin fikrincə, hər varlığın başqa heç bir varlıqda olmayan, yəni özünəməxsus əlamət və xassələri vardır. Lakin, bununla bərabər canlılarda müştərək və oxşar cəhətlər də vardır. İnsanlar fitridən, anadangəlmə əlamət və xassələr (irsiyət-T.X) daşıyır. İnsanın onlardan istifadə etmələrində hər hansı bir eynilik müşahidə olunmur. O, belə bir fikri aydınlaşdırmaq üçün həyatdan tutarlı misallar gətirmiştir.

Mütəfəkkir yazırıdı: “Qılıncın təbiətində asanlıqla kəsmək, atın təbiətində süvariliyə ram olub yüngülçə qaçmaq xassəsi vardır və başqa heç bir şey bu xassələrdə onlara bərabər ola bilmez” (51, 64-65).

Nəsirəddin Tusi müəyyən xassədə şəriklik (oxşarlıq-T.X) olduğunu da qeyd etmişdir. Onun fikrincə kəsmək xassəsi qılıncda olduğu kimi, baltada da vardır, at da yük daşıya bilir ulaq da. Tusi bu kimi misallardan sonra bu fikri insana tətbiq edirdi. O, bu haqda yazırıdı: “İnsanın da özünə aid elə xüsusiyyəti vardır ki, o bunun vasitəsilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də var, onların bəzisi heyvanat, bəziləri nəbatət, bir qismi də sonsuz cisimlərlə şərıkdır” (42, 76).

N.Tusi bu şərıkli, ümumi cəhətlərə baxmayaraq ancaq insana məxsus olan xüsusiyyətləri də göstərmişdi. O yazırıdı: “Lakin onun (insanın) heç bir kəslə şərık olmayan

bir xüsusiyyəti də var ki, o da mənalı nitqdir, ona görə də insana natiq deyilir” (51, 59).

Nəsirəddin Tusi xasiyyəti ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyət kimi səciyyələndirmiş və onun məhiyyətini xüsusiyyətində görmüş, davamlığının təbiətdən asılı olduğunu bildirmişdir (10, 70).

Dahi Azərbaycan mütəfəkkiri uşaq gigiyenası haqqında da maraqlı fikirlər irəli sürmüdüdür. O, “Əxlaqi-Nasiri” əsərində tərbiyəyə uşağıın rüseyimi və südəmər vaxtlarından başlamış, ana irsiyyətinin əhəmiyyət və üstünlüyünə yüksək qiymət vermiş, ailədə ananın rolunu yüksək qiymətləndirmişdir (42, 30). Uşağıın bünövrəsi şərīkli olduğundan həm ana, həm də ata uşağıın tərbiyəsindən məsuliyyət daşıyır. Buna görə də evlənmək, ailə qurmaq istəyən kişilər arvadların yaxşı və pis xassələrindən, həmçinin evdarlıq, ailə saxlamaq və nəslə tərbiyə vermək qabiliyyətlərindən əvvəlcədən məlumatlı olmaları daha yaxşı olar.

Mütəfəkkir pis və yaxşı arvadların əsas xüsusiyyətləri haqqında oxuculara zəmanənin tələbatına uyğun məlumat vermiş, ailə quranda, nəslin gələcəyini düşünmələri barədə məsləhətlər vermişdir. Buna görə də ananın ağıllı və sağlam olması lazımdır. Tusiyə görə pis xəstəliklərin çoxu süd vasitəsilə keçər. O, bu haqda yazdı:

Südəmər bir uşaq tutmamış maya,

Tutmayın siz axmaq bir dayə.

Süd ilə bədənə keçirsə azar,

O, bədəndən, yalnız öləndə çıxar (52, 156)!

Müasir genetikada südlə nəslə keçən infeksiyalar haqqında belə bir təcrübə haqqında məlumat verilmişdi.

Qeyd edək ki, seçmə yolu ilə siçanlar arasında süd vəzilərində xərçəng xəstəliyinə qarşı meyilli olan bir nəsil törədilmişdir. Bu cür siçanlardan törəyən balalarda xəstəliyə meyillilik meydana çıxmışdır.

Təcrübə ilə sübut edilmişdir ki, süd vəzilərində xərçəng xəstəliyinə meyilli olan ana siçanlar tam sağlam nəsildən olan siçanların balalarını əmizdirirlər onlarda da bu xəstəliyə meyilli olurlar. Başqa bir təcrübə də isə xərçəng xəstəliyinə meyilli olan balaları sağlam analar əmizdirirlər və balalarda xəstəliyə meyillilik olmur. Təcrübələrdən belə nəticəyə gəlirlər ki, xərçəng xəstəliyinə meyilli ananın südü vasitəsilə bu xəstəlik nəslə ötürülür və burada viruslar bir infeksiya vasitəsi kimi rol oynayır.

Əlbəttə ki, Tusi dövründə viruslar hələ kəşf edilməmişdir. Buna görə də ana südü vasitəsilə xəstəliyin nəsildən-nəslə ötürülməsi haqqında yaza bilməzdi. Lakin, süd verən ananın mütləq sağlam olması haqqında onun irəli sürdüyü fikir elmi cəhətdən çox maraqlı və qiymətlidir.

Uşaqlar üzərində aparılan müşahidələr göstərir ki, onların bəziləri tez tərbiyə qəbul edən olur, bəziləri gec, bir qismi isə heç tərbiyə olunmaq bilmirlər. Onların hərəsində öz məcazlarına uyğun həyalılıq, əliaçıqlıq, xəsislik rəhmdillik və bu kimi hallar təzahür edir. Bundan əlavə onların bəziləri təbiətlərinə əks olan xüsusiyyətləri asan, bəziləri çətin, bəziləri orta qəbul edir, bəziləri isə heç qəbul etmirlər. Ona görə də belə insanların bir qismi xeyirxah, digər qismi isə bədxah, olurlar. Hər bir insan öz əlaqəsini və davranışını əks etdirir. O yazırıd: “Heç bir surət

bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət də başqa xasiyyətə oxşaya bilməz” (42, 41).

Onu da qeyd edək ki, tərbiyə və təlimlə ehmallıq göstərilsə, hər kəsin ixtiyarı öz təbiətinin ixtiyarına verilsə, bu zaman o, bütün ömrü boyu hansı xasiyyətdə doğulmuşsa, elə də qalar. Elə buna görə də dahi Azərbaycan mütəfəkkiri xasiyyəti dəyişməz hesab etməmişdir. Ona görə ki, şəxsiyyət müəyyən xarakterə malik dərin əqli və möhkəm iradi xüsusiyyətlərə yiyələnən, yüksək mənəvi keyfiyyətlər daşıyan və daim özünü təkmilləşdirmə ilə məşğul olan, üzərinə düşən təbii və ictimai vəzifələri layiqincə yerinə yetirən insandır, ali dərəcəyə çatmış şüurlu varlıqdır.

Dahi Azərbaycan mütəfəkkiri Nəsimi Tusi “Əxlaqi-Nasiri” əsərində insanda xarakterin irsi və dəyişilməz və yaxud dəyişdirilən olması barəsində qədim və özünə qədərki alımların fikirlərini təhlil etmişdir. O yazdı: “Xasiyyətin (xarakterin) yalnız “heyvani nəfsə” daxil olması və ya “nitq nəfsin” də onun yaranmasında iştirak etməsi haqqında qədim alımlar arasında ixtilaf vardır, eləcə də adamın xasiyyətinin, təbii (fitri), yəni əbədi olması haqqında fikirləri müxtəlifdir. Bir qismi bəzi xasiyyətləri təbii (fitri), bəzilərinin isə başqa səbəblərdən yarandığını və təcrübə nəticəsində möhkəmləndiyini, sabitləşdiyini demişlər. Başqa bir qismi isə bütün xasiyyətlərin təbii (fitri) olduğunu və onun dəyişilməsinin qeyri-mümkünlüyünü iddia etmişlər. Üçüncü bir dəstə bu fikirdər ki, xasiyyət nə təbiidir, nə də qeyri-təbii, bəlkə insan elə yaranmışdır ki, istədiyi xasiyyətə yiyələnə bilər” (51, 78-79).

Orta əsr Azərbaycan ictimai-pedaqoji fikrinin görkəmli nümayəndələrindən olan Məhəmməd Füzuli də öz zəngin yaradıcılığında irsiyyət məsələsinə mühüm diqqət yetirmişdir.

Pedaqogika üzrə elmlər doktoru, professor Əhməd Seyidov yazırıdı: “Füzuli insana yüksək qiymət vermiş, hər bir kəsdən insan şəxsiyyətinə yüksək ehtiram tələb etmiş, tam mənasında insani keyfiyyətlərə yiyələnməyə çağırmışdır. Füzuli insanı cəmiyyətdə bir-biri ilə ünsiyyət edən, bir-birinə kömək əlini uzadan, özünün təşəkkülü və inkişafı üçün başqa insanlarla hər cür əlaqə yaratmağa çalışan varlıq kimi qiymətləndirir” (57, 36).

Dahi Azərbaycan mütəfəkkirinin tərcümeyi-halına dair olduqca az məlumat var. Bir çox təzkirələr tarixi həqiqətləri təhrif edirdi. Buna görə də onlara çox ehtiyatla və tənqidli yanaşmaq lazımdır.

Görkəmli tədqiqatçı Həmid Araslı yazırıdı: “Füzulinin həyatı haqqında məlumat yox dərəcəsindədir. Füzulinin anadan olduğu yer, il bu vaxta qədər mübahisəli olmuşdur (4, 6). Bəzi qaynaqlarda o, Molla Məhəmməd Bağdadi kimi də təqdim olunurdu (39, 40).

Məhəmməd Füzuli 1494-cü ildə (bəzi mənbələrdə 1498-ci ildə Kərbəlada (56, 24), 1502-1506-cı illər arasında isə Bağdadda (2, 108)) İraqın Kərbəla şəhərində anadan olmuşdur. İlk təhsilini orada aldıqdan sonra elmin müxtəlif sahələrinə mükəmməl yiyələnmək üçün Bağdada getmiş, İraqın Nəcəf və Hillə şəhərlərində yaşamışdır.

Mənbələrə nəzər salsaq görərik ki, onun Azərbaycanın hansı kəndindən və şəhərindən getməsi həqqında da müxtəlif rəylər və mülahizələr vardır. Bu mülahizələrin bi-

rində Füzulinin Ağcabədi rayonunun Boyat kəndindən olduğu deyilirdi (57,24).

Qeyd edək ki, özü və atası haqqındakı rəvayətlərdə onun Boyatdan olduğu söylənilmişdir. Boyatlılar Azərbaycan xalqının tərkibinə daxil olan qədim tayfalardan biridir. Hazırda Azərbaycanda bir neçə Boyat kəndi vardır. Ağcabədi rayonundakı Boyat kəndi isə ən böyük və ən qədimidir. Boyatlıların dediyinə görə onların ulu babaları Ərənqallı (Beyləqanlı-T.X) imişlər (59, 34). Beyləqan monqol orduları tərəfindən dağıdıldıqdan sonra əhalisi köçüb Boyat kəndinə gəlmişdir.

Bu məsələ haqqında A.A.Bakıxanov “Gülüştani-İrəm” adlı əsərində müəyyən məlumat vermişdir. O, yazırıdı: “Ağcabədidəki Boyat kəndinin camaatı Füzulinin öz yerliləri hesab edirlər. Yerli camaat Füzulinin arasını Süleyman kişi deyə yad edir və kəndin Aşıqvəlilər tərəfində Boyat qalası yanındakı kərpicli təpəni onun yurd yeri kimi göstərilər (7,50-51).

Dahi Azərbaycan mütəfəkkiri M.Füzulinin valideynləri tarixi səbəblər nəticəsində Azərbaycandan İraqa köçən ailələrdən biri olmuşdur. Onun atanının adı Süleyman olduğu, bəzi rəvayətlərə görə, ölkədə olan müəyyən qarışılıq nəticəsində Ərəş (indiki Xaldan-T.X) mahalından Kərbəlaya köcdüyü göstərilirdi.

Qeyd edək ki, yeganə ümidi mənbə şairin öz əsərləridir. Lakin Füzulinin əsərlərində tərcüməyi-halına aid məlumat çox azdır. Füzulinin mədəni Bağdad mühitində yaşayıb yaratması heç də o demək deyildir ki, Füzuli Bağdadda doğulmuş və həmişə orada da yaşamışdır. O, əsərlərində Kərbəlada doğulduğunu göstərirdi. Mütəfəkkir bu haqda yazmışdı:

Ey Füzuli məskənin çün Kərbəladır, şerimin  
Hörməti hər yerdə vardır, xəlq onun müştəğidir.

Nə qızıldır, nə gümüş, nə ləli nə mirvaridir  
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır (12, 5).

Ümumiyyətlə, Füzulinin azərbaycanlı olduğu və  
azərbaycanlı ailəsində doğulduğu elmi cəhətdən sübut  
edilmişdir.

Tədqiqatçı Həmid Araslı yazırıdı: “Bağdada köçürülmüş bu azərbaycanlılar öz vətənlərilə öz əlaqələrini tam kəsmişlər. Bağdaddan gələn ticarət karvanları Azərbaycanla Bağdad ətrafında yaşayan azərbaycanlıların arasında mədəni əlaqənin saxlanmasına xidmət edirdi” (4, 7)

Dahi Azərbaycan mütəfəkkiri insana yüksək qiymət vermiş, hər bir kəsdən insan şəxsiyyətinə yüksək ehtiram tələb etmiş və tam mənasında insani keyfiyyətlərə yiyələnməyə çağırmışdır. Füzuli insanı cəmiyyətdə bir-birilə ünsiyyət quran, bir-birinə kömək əlini uzadan özünün təşəkkülü və inkişafı üçün başqa insanlara hər cür əlaqə yaratmağa çalışan varlıq kimi qiymətləndirmiştir. Onun mövqeyində, vəzifə və mənsəbindən, icimai vəziyyətdən asılı olmayaraq elmə və ədəbə xeyirxah münasibət bəsləyən adamlar tərənnüm edilirdi. O, elmlı, ədəbli, doğrucul, səbirli, zati təmiz və şərdən uzaq, məhəbbətli şəxsiyyətlərin hakim olacağı fikrini irəli sürmüdü:

Hakim oldur ki, onun olmaya zatında təmə,

Hakim oldur ki, onun olmaya felində ziya (13, 44).

və yaxud

Zatında onun həmişə mövcud elm, ədəbli şücaətü-cüd (13, 43).

M.Füzulinin böyüklüyü ondadır ki, o, insanı, eləcə də insan mənəviyyatını, şüurları, zövqləri orta əsrin hakim

ənənəvi qənaətləri, zehniyyətləri və puç etiqadlar çərçivəsindən xilas etməyə çalışmışdır.

Mütəfəkkirin yaradıcılığında əxlaq tərbiyəsi məsələləri mühüm yer tuturdu. Humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adəməna dərin məhəbbət Füzulinin tərbiyə haqqında fikirlərinin metodoloji əsasını təşkil edirdi. O, əxlaq tərbiyəsi ilə əlaqədar olaraq insan davranışının haqqında diqqətəlayiq fikirlər söyləmişdir.

Mütəfəkkir göstərmışdır ki, yaxşı övlad ata-ananın xoşbəxtliyi və başucalığıdır. Əxlaqı napak, davranışını bədəb övlad isə ata-ana üçün qəm, dərd yüküdür və rüsvayçılıqdır. Övlad gözəl nemətdir, lakin övladın həqiqi gözəlliyi öz ifadəsini onun gözəl əxlaqında tapamalıdır. Çünkü insan öz nəslə ilə əbədiləşir (9, 93-94).

Orta əsrlərdə insan şəxsiyyətinə heç bir ehtiram göstərilmədiyi bir şəraitdə dahi Azərbaycan mütəfəkkiri insan şəxsiyyətinin müdafiəsinə qalxmışdır. O, doğru yol göstərən xoşzülü adamları tək-tək görürdü. Buna görə də dövrün zülmündən şikayətlənirdi.

Mütəfəkkir şəxsiyyət və məhəbbət problemini birləşdirərək belə nəticəyə gəlmişdir ki, kainatı eşq və məhəbbət bərqərar edir, insan isə idarə edirdi. O, yazırdı:

Eşqdir hər iki dünyaya ziynət,  
Eşq ilə dolanır bütün təbiət.  
Eşqsız məqsədə yetişmək olmaz,  
Eşq ilə tapılar düzlük, həqiqət (14, 128).

Eşqin ən mühüm keyfiyyəti odur ki, insanı ucaldır, saflaşdırır, pisliklərdən uzaqlaşdırır, gördüyü qəm, möhnət onun üçün əzab-əziyyət olmur, zövq-səfa gətirir. “Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim” (15, 4) deyən Füzuli insanı bir şəxsiyyət kimi o zaman görür ki,

insan ziraətlə məşğul olsun, sənət öyrənsin, özgələrin haqqını, əməyini mənimsəməsin və çalışın ki, həyatda bilik, mərifət qazansın. Onun fikrincə, ən yüksək mənəvi keyfiyyətə malik olanlar, ən xeyirxah adamlar öz əməlinin əməyi ilə yaşayıb, başqalarına da xeyir verənlərdir.

M.Füzuli insandan təvazökar olmayı, kamal sahiblərindən yaxşı xasiyyət öyrənməyi tələb edirdi. Mütəfəkkirə görə şəxsiyyət xeyirxah olmalı, pisliyə nifrət etməli, paxılıqlıdan və həsəddən uzaq olmalı, həyatı, təbiəti, insanı, sənəti, şeiri, musiqini, elmi və maarifi sevməlidir.

Bəşəriyyətin geləcəyinin yeni nəslin tərbiyəsindən asılı olduğunu dərk edən Füzuli bu məsələyə bir sıra əsərlərində (“Fəziliyə nəsihət” və “Rindü Zahid”) xüsusi diqqət yetirmişdir. Mütəfəkkir belə hesab edirdi ki, gənc nəsil yaşlı nəsildən irəli getməli, daha yüksəyə qalxmalı və yeni əxlaqi keyfiyyətlər əldə etməlidir. “Fəziliyə nəsihət” əsərində Füzuli yazılırdı: “Nə qədər ki, meyvə yetişməmişdi, tamsız idi... elə ki, kamil oldu, ağaçla müxalifətə başladı. Bu müxalifət ondakı rəng və qoxu idi. Meyvədəki rəng və qoxu ağaçda yox idi. Əlbəttə ki, meyvənin lətafəti və gözəlliyi ağaçdan artıqdır, o, ağaçdan incədir... . Ey ağıllı və nüktəbin oğul! İndi sən bu sözlərdən məqsədimi başa düş. Həqiqət aləminə yaxşı baxsan meyvə sənsən, ağaç mənəm, dünya bağdır” (16, 20-21). Deməli, dünya bağındakı, ağaçın meyvəsi olan nəsil yaşlı nəsildən daha kamil, daha lətafətli və daha gözəl olmalıdır. Yaşlı nəslin işlərini təkrar etməməlidir, onunla müxalifətdə olmamalıdır. Bunlar yeni əxlaqi keyfiyyətlərdir.

Mütəfəkkir “Rindü Zahid” əsərində Rindi xarakterizə edərkən yazılırdı: “Rin fəzl və kəmal bağının bir gülü idi. Cahü-cəlal mədəninin gözəl bir cəvahiri idi. Gözəl xislət-

lərin və lətif əxlaqın aynası onun işıqlı idrakinin siqlətin-dən nur alsın” (16, 53). Göründüyü kimi, mütəfəkkir istə-yirdi ki, gənc nəslin əxlaq aynası onun işıqlı idrakından nur alsın və işıqlığa qovuşsun.

M.Füzuli əsərlərində insan əxlaqında və davranışında olan riyakarlıq, paxilliq, fitnəkarlıq, yalançılıq, lovğalıq, tamahkarlıq və s. bu cür mənfi keyfiyyətləri tənqid etmişdir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruluq, mərdlik, sədaqət və s. bu kimi müsbət əxlaqi keyfiyyətlərin tərbiyə olunmasını vacib saymışdır. Ona görə ki, görə insan özünə rəva görmədiyini başqalarına da rəva bilməməlidir. O, bu haqda yazırdı:

Rəhm qıl rəhm xəlqə kim, həqdən  
Bulasan aqibət cəzai-əməl (17, 345).

Mütəfəkkirin fikrincə əsil insan o, insandır ki, adamlar onun sözündən və əlindən zərər deyil, xeyir görsünlər.

Dahi Azərbaycan mütəfəkkiri orqanizmlərin orqanları arasında korrelyativ əlaqələri və vəhdəti düzgün başa düşmüştür. Onun fikrincə müəyyən səbəblər sayəsində bədənin korrelyativ əlaqələri pozularsa o, öz vəhdətini saxlaya bilməz.

M.Füzuli bu haqda yazırdı: “Əgər təbiət təsəllüt tapa bilərsə, bədəndə pozğunluq əmələ gələ bilər, çünkü onda bədənin əsaslı (ünsürləri) bir-birinə üstün gələr (ünsürlərin tənasübü pozular və iş görən alətlər (orqanlar) tənasüb həlindən çıxır” (18, 61).

Mütəfəkkir irsiyyət hadisəsinə görə bütün canlılar aləmini ümumi vəhdət də görmüşdür. Füzuli irsiyyətin mühafizəkarlıq xassəsinə malik olduğunu yaxşı bilirdi. Məhz buna görə də orqanizmin bir sıra xassələri və əla-

mətləri canlı ilə bərabər dünyaya gəldiyini göstərmışdı. O, yazırıdı:

Fitrətdən nə halət olsa məqsum,  
Dəf olmadığıdır əmr məlum.  
İslahimə eyləmək təömmül  
Kim gül dikan olmaz və dikan gül (14, 85).

Əlbəttə ki, bu fikir bütünlükə doğru deyil. Ona görə ki, insanın fitri xüsusiyyəti onun əl-ayağını yalnız tek bir məsələyə bağlamırıdı, digər sahələrdə də insan yüksək fəaliyyət və fərdi bacarıq göstərməlidir. Lakin, burada bir həqiqət var ki, “Gül tikan-tikan gül ola bilməz”. Daha dəqiq desək insanda olmayan bir şeyi insana verilə bilməz. Əgər insanda şair, rəssam, musiqişünas olmaq qabliyyəti varsa, tərbiyə onu aşkarı çıxarıır, inkişaf etdirir və olduqca yüksək səviyyəyə qaldırır. Füzuli bunu belə təsvir etmişdir:

Az olur qabili-idrak rümuż məqul,  
Sanma hər xaki qəza aləmü əsma eylər.  
Müstəyid şərəf rifət olan nadir olur.  
Sanma hər abi həva lölə lalə eylər (13, 50)?

Mütəfəkkir insanlar arasında tək-tək də olsa dühaların və xüsusi istedadlıların mövcudluğunu görmüş və qəbul etmişdir. O, irsiyyətə bir xassə kimi baxmış, onu başqa cisimlərin xassələri ilə müqayisə etmişdir. Füzuli yazırıdı:

Su süfləliyindən ayrılmı?  
Od yandıra bilməyə bilirmi (14, 120).

Mütəfəkkir müəyyən ruhi keyfiyyətə insanların daha meyilli olduğunu irsiyyətilə əlaqələndirirdi. Daha dəqiq desək ürəkdən təbiətə, gözəlliyyə, rəssamlığa və şairliyə vurulması irsi imkanlarla əlaqələndirirdi. O yazırıdı:

Ol gün ki, rəhimdi kilki-qüdrət,  
İcadıma verdi ziybi-surət,  
Doldurdu həva ilə dimağım,  
Sevda ilə bağladı ayağım (14, 121).

Dahi Azərbaycan mütəfəkkirinə görə irsiyyətlə gələn xassələri aradan götürmək çətindir. Çünkü irsi xəstəliklər müalicə edilə bilməz. O, bu haqda yazırıdı:

Dərdi-əzəli dəva bulurmu?  
Mehri-əbədi fəna bulurmu (14, 123)?

Mütəfəkkir irsi xəstəliklərin müalicə edilə bilməməsi haqqındakı fikrini başqa bir misrada da belə təsvir etmişdir:

Sürmə bilirəm ki, artırır nur,  
Nə faidə göz əgər ola kor (14, 124).

Füzuli bu misrada onu demək istəmişdir ki, göz kor olduqdan sonra bu cür tədbirlərin heç bir faydası olmur. Başqa bir əsərində isə mütəfəkkir təkamül prosesində qazanılmış xassələrin asanlıqla dəyişdirilməyin mümkün olmadığını göstərmişdi. Mütəfəkkirə görə orqanizm bir dərdə adətkar olarsa, ona dərman təsir edə bilməz. O yazırdı:

Olan bir dərdə adətkərdə, dərman dərdinə qalmaz (15, 331).

Dahi Azərbaycan mütəfəkkiri M.Füzuli “Rindü-Zahid” əsərində də irsiyyət amilinə toxunmuşdur. Onun fikrincə hər canlı və onun bir üzvü öz təbiətinə uyğun maddələri tələb edir.

Mütəfəkkir yazırıdı:

Hər cins öz həmcinsinə meyl edər (19, 46).  
M.Füzuli həmin əsərində irsiyyətdə ressəsivlik (valideynlərdən keçən bəzi əlamətləri birinci nəsildə zühu-

ra çıxmaması-T.X) xassəsi haqqında da məlumat vermişdir. O, qeyd etmişdir ki, gen diskrettdir, yəni məhv olmur, nəsillər içərisində gizli qalır və bir zaman təzahür edir.

Tədqiqatdan aydın olur ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formallaşmasında irsi amilə üstünlük verilməsi əsasən XIII-XIV əsr bədii didaktik nümunələrdə daha çox yer verilmişdi. İrsiyyət amili XI-XII əsrlərdə nəzərə çatdırılmışdı. Lakin buna baxmayaraq irsiyyət amili həllədicilik ölçüsündə götürülməmişdir.

## **1.2. M.Əvhədi insanın inkişafında irsiyyətin rolü haqqında**

Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formallaşmasında irsiyyət amilinin rolu haqqında daha çox məlumat verən mütfəkkirlərdən biri Marağalı Əvhədi olmuşdur.

Marağalı Əvhədi XIII-XIV əsr Azərbaycan məktəbi və pedaqoji fikrinin inkişafında özünəməxsus xidmət göstərərək pedaqoji fikir salnaməsinə öz adını tərbiyə mütfəkkiri kimi həkk etdirən şəxsiyyətlərdən biri olmuşdur. O, 1274-cü ildə Marağa şəhərində anadan olmuş və ilk təhsilini burada almışdır. Onun təhsilində və bir mütfəkkir kimi yetişməsində həmin dövrdə Marağada dahi Azərbaycan mütfəkkiri N.Tusinin açdığı rəsədxananın çox böyük rolu olmuşdur.

Qeyd edək ki, M.Əvhədi N.Tusi məktəbinin yetirmələrindən biri olaraq mütfəkkir kimi formalşmışdır. Onun Marağada Orqunxan hakimiyyəti (1288-1291) illə-

rində başlayan poetik yaradıcılığı ömrünün sonuna dək (1338) davam etmişdir (54, 141). Bu dövrdə dahi Azərbaycan mütəfəkkiri Təbriz, Muğan, İsfahan, Bağdad, İraq, Ərəbistan və s. kimi məşhur mədəniyyət mərkəzlərinə səyahət edərək həmin şəhərlərdə yaşayan xalqların həyat tərzini, maddi və mənəvi mədəniyyəti ilə yaxından tanış olmuş, özünün qəzəl, qəsidiə, rübai, məsnəvi və tərcibəndlərində gördüklerinə öz münasibətini bildirmişdir (45, 91).

Uzun müddət qəribçilikdə yaşayan M.Əvhədi hər zaman öz məhəbbətini Azərbaycandan əsirgəməmiş, poetik yaradıcılığında vətəninə, xalqına, adət-ənənələrinə öz müsbət münasibətini bildirmişdir. O, həmişə ehtiyac içərisində yaşamış, bir parça çörək üçün yazdıqlarını satmış, çətinliklərlə üz-üzə dursada əzab-əziyyətdən təngə gəlməmiş, rəzalətin, haqsızlığın məhv olacağına, səadətə çatacağına inanmışdır. O, Nəsrəddin Tusi, Xacə Ziyarəddin Yusif (N.Tusinin nəvəsi-T.X) və s. kimi görkəmli şəxsiyyətlər və tərəqqipərvər ziyanlılara böyük ehtiram göstərmiş xalqın, rəiyyətin mənafeyini güddüklerinə görə onları sevə-sevə mədh etmişdir.

Xalqın qayğısına qalmayan, onun taleyi ilə maraqlanmayan dövlət və siyaset işlərində çalışan ədalətsiz, zələm hökmdarlara qarşı mənfi münasibət bəsləmişdir. Qeyd edək ki, “Dəhnəmə” və ya “Məntiqül-üşşaq”, “Cami-cəm” kimi məzmunlu əsərlərində, məsnəvi, qəzəl, qəsidiə, rübai və s. kimi janrlarda yazdığı poetik nümunələrində onları kəskin tənqid etmişdir.

Dahi Azərbaycan mütəfəkkiri öz yaradıcılığında təriyənin bütün sahələrinə dəfələrlə toxunmuş, dövrünün əxlaqi ideyalarını, götür-qoy edərək təkamül pedaqoji sistem yaratmışdır. Məhz bu səbəbdəndir ki, onun fars

dilində yazdığı qəzəl, qəsidə, rübai, məsnəvi, lirik şeir və digər poemaları “Cami-cəm” kimi tərbiyəvi-didaktik əsəri bu gün də öz təravətini itirməmiş və mühüm elmi mahiyyət daşımışdır.

Dərin ictimai-fəlsəfi məzmuna və didaktik tərbiyəvi fikirlərə malik olan Əvhədinin irsi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisinə təsir göstərdiyi kimi, məktəb və tərbiyə işinin inkişafına da xeyli təsir göstərmış, şəxsiyyətin tərbiyəsində mühüm yer tutmuşdur.

Buna görə də, onun poetik məna kəsb edən əsərlərində Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Xəqani Şirvani, Sədi, Hafiz və Xəyyam kimi görkəmli şəxsiyyətlərin təsiri duyulmaqla yanaşı, onun pedaqoq kimi də yüksəldiyinin şahidi oluruq. O, da Xəqani, Nizami, Tusi, Hafiz və Sədi məktəbinin davamçısı olaraq təlim, tərbiyə sahəsində ön xətdə getmiş, dərin ictimai-fəlsəfi məzmuna malik şəxsiyyətin tərbiyəsi ilə bağlı dəyərli fikirlər söyləmişdir. Bunlar “elm və idrak haqqında”, “müəllim haqqında”, “yaş dövrü haqqında”, “məktəb haqqında”, “əmək və peşə haqqında”, “təlim haqqında”, “vaxt bölgüsü haqqında”, “oyun fəaliyyəti haqqında”, “fiziki tərbiyə haqqında”, “ailə tərbiyəsi haqqında”, “əxlaq tərbiyəsi haqqında”, “gözəllik tərbiyəsi haqqında”, “qız və qadınların tərbiyəsi haqqında” və “anlayışlar haqqında” fikirlərində özünü göstərmişdir.

Qeyd edək ki, M.Əvhədi şəxsiyyətin formalaşmasında irsiyyət amilinin rolu haqqında söylədiyi fikirlərin ən mühümlərindən birini ailə tərbiyəsi haqqında fikirləri təşkil edir. Çünkü onun ailə tərbiyəsi haqqında fikirlərində hər zaman irsiyyət faktorunun əsas rol oynadığı aydın görünür. O, ailə tərbiyəsinə dair fikirlərini özünün sırf

pedaqoji əsəri olan “Cami-cəm”in “İnsan cinsinin yaranması”, “İnsanın doğumundan sonra ömrünün axırlarına qədərki məcaraları”, “İnsanın başqa yaranışlardan şərəfli olması haqqında”, “Evlənmək və törətmək haqqında”, “Övlad tərbiyəsi haqqında”, “Övladı natəmizlərin şərindən qorumaq haqqında”, “Tərbiyənin təsiri və özbaşına boy atmağın nəticəsi haqqında”, “Pis qadınların əməlləri haqqında”, “Pis qadınlara nəsihət haqqında”, “Nəsihət etməyin qaydaları”, “Bir neçə vacib haqqı-sayıñ yerinə yetirilməsi haqqında” və s. başlıqları altında tərənnüm etmişdir.

Dövrünün təbabət elminin incəliklərini bilən və bunu tam dərk edən Əvhədi insanın hələ rüşeym halında olan “Nüfdə”, “Vələd” və “Cənin” dövründə onun, düzgün inkişafına xidmət göstərməyi bütün analara məsləhət görmüşdür. O qeyd etmişdir ki, uşaq anadan olandan sonra istər ana, istərsə də ata öz övladını lap ilk gündən ədəbli, elmə həris, əxlaqcə təkmil və sağlam böyüməsini təmin etməlidir.

Qeyd edək ki, M.Əvhədinin bu barədə söylədiyi fikirləri İbn Sinanın “Tibb elminin qanunları” kitabındaki anatomik-fizioloji nəzəriyyələri ilə çox səsləşir. Bəzən də Nəsrəddin Tusinin təbabətə dair fikirləri ilə həmahəngdir. Lakin M.Əvhədi bu fikirlərini dövrünün təlim, tərbiyə elmi ilə bağlamaqla şərh etməkdə orta əsr pedaqoji fikir tarixində özünəməxsus yol ilə hərəkət etmişdir.

M.Əvhədi valideynlərdən tələb etmişdir ki, öz övladlarını “zay” və “xar” böyütməmək üçün, uşaqlarının gələcəyini yaxşıca düşünüb onların hiyləyə, kələyə, məkrə əl atan, xırdaçı, həvəssiz, dükançı, işə yaramayan, peşədən, əməkdən qaçan, dünyani oda yaxan, ev yıxan, mahallar,

ölkələr tarmar edən, oğru, sərxoş, beyni yelli, acgöz, kəl-ləkçi, bədhava və s. kimi bəd xasiyyətli vətən üçün, riəyyət üçün zərər verən adamlar kimi böyütməsinlər (47,70). Onlar comərd peşə sahibi qədirbilən, əzab-əziyyətə qatlaşan, könlü, gözü tox, çörəyin qədrini bilən, qəm-kədəri rədd edən, biliyə, elmə həvəs göstərən hörmət sahibi, şöhrətli, başı uca, əxlaqlı və sağlam müsbət əxlaqi keyfiyyətlərə malik əsil insan kimi yetişdirməyə səy göstərsinlər.

Marağalı Əvhədi ata-analara övladlarını müsbət əxlaqi keyfiyyətlərə malik, əsil insan, rəiyyətin qeydinə qalan comərd kimi böyütməyə dəvət edərək onlara “Cami-cəm” i oxumağı təklif edirdi. O, təcrübəli bir tərbiyəçi kimi atalara məsləhət görmüşdür ki, onlar öz uşaqlarını namərd, nankör, nakişi, paxıl, sərxoş, zay, nadan, laqeyd, eyş-işrətə dadanan, ağılsız, eyibli, zəif, nöqsanlı, acıdil, arvadbaz, sözünə naxələf, hiyləgər və s. kimi mənfi xüsusiyyətlərdən uzaq tərbiyə etsinlər (45, 73).

Qeyd edək ki, M.Əvhədi “Cami-cəm” əsərində həm mənfi, həm də müsbət əxlaqi keyfiyyətin mənasını təhlil edərək bütün atalara bunları bilmədən övlad böyütməyə iqdam (cəhd-T.X) etməyi məsləhət görməmişdir.

Pedaqoq-şairin insanın inkişafında, onun şəxsiyyət kimi formalışmasında irsiyyətin rolunun, “Əxlaq tərbiyəsi haqqında”kı fikrində də rast gəlmək olar.

Qeyd edək ki, M.Əvhədi əxlaqla davranış və idrak komponentlərini paralel xətt üzrə apararaq onlara şəxsiyyətin formalışmasında bir-birini tamamlayan motiv kimi baxmışdır.

Mütəfəkkir “Cami-cəm” əsərində “Təmiz nəfsin xassələri və bədən üzvlərinin hərəkət əlamətləri” başlığında əxlaqdan çox geniş danışaraq, əxlaqi dilsiz bir natiq, danış-

şan dil, gəzən göz, yeriyən ayağa könül, eşidilən, hiss edilən, iyələnilən fikir qanadında göyə yüksələn bir feyz kimi tərənnüm edərək hamiya mərifətli, fərasətli, doğruçu, dostlar, rəiyyətə hörmət edən, ehtiram göstərən əsil insan, zi-rək insan, təvazökar adam olmağı məsləhət görürdü.

Mütəfəkkir yazırıdı:

Sən bu kiçikliklə iki dünyasan,  
Bu qədər özünü kiçiltmə, aman!  
Ağlın vardırsa, bir aç gözünü,  
Bu güc, bu qüdrətlə bir gör özünü,  
Bütün kainatda nə varsa, inan  
Ya naqis, ya kamil, yaxşı, ya yaman,  
Səndə hamısının nişanı var, bax!  
Mən bir neçəsini söylədim ancaq,  
Bəlkə anlayasan sən öz qədrini,  
Biləsən ağılin, canın həddini.  
Pakların sözünə verəsən qulaq,  
Bada verməyəsən ömrünü nahaq (47, 56).

M.Əvhədi insanları sözü, işi, ilqarı düz olmağa çağırmış və qeyd etmişdir ki, bu keyfiyyətlərin insanda təlim və tərbiyə ilə yanaşı irsiyyət amili də mühüm rol oynamışdır. Təmiz soy kökü insanların həmişə düz olmayı, yalan danışmamağı hər şeydən üstün tutmuş və həmişə nicat tapmışdır. Sözünə, işinə düz olanlar hər şey əldə etmiş və yaxşı ad qazanmışdır.

Mütəfəkkir bu haqda yazırıdı:  
Yaxşı ad qazanaraq düz iş görənlər,  
Bışməmiş, ciy olar əyri gedənlər.

və ya

Əgər düz olmasa sözünlə, işin,  
Boş bir körpükündür etdiyin sənin.

Kor, kar deyilsənsə qorxma quyudan,  
Düz ol, əmir şahdan qorxma heç zaman (47,57).

Tərbiyəçi-şair şöhrət üçün dostluq edənləri tənqid edib bir qrup insanların, “çörək üçün, aş üçün əldən getmələrini”, dar gündə uzaq qaçıqlarını, tez dost olub, tez duyduqlarını, varın olarsa dost olduqlarını, yeyib qurtardıqdan sonra atıb getdiklərini, dostun puluna göz dik-diklərini, yemək verəndə dostluq edənləri, verməyəndə isə düşmən olanları bir-bir təhlil edərək insanları dostluqda möhkəm və etibarlı olmağa, “məcazi dostlardan uzaq gəzməyə”, “əhdi pozmamağa”, və “öz vədindən dönməməyə” çağırılmışdır.

Bununla yanaşı dahi Azərbaycan mütəfəkkiri comərdlik, kişilik, insanlıq, təmizlik, şərəflilik, düzlük, hikmətlilik, səfillik, xeyirxahlıq, xoşsifətlik, əsil insanlıq, qədr bilənlilik, təvazökarlıq və s. kimi müsbət əxlaqi keyfiyyətlərin təhlilini də vermiş, insanları bu gözəl keyfiyyətlərə malik olmağa çağırmışdı.

Mütəfəkkir insanlar arasında saxtakarlıq, yemək doslu olmaq, nakişilik, şöhrət arxasında qaçmaq, xəbislik və s. kimi mənfi xüsusiyətlərin olduğunu da qeyd edərək, onların formalaşmasında irsiyyət amilinin mühüm yer tutduğunu göstermiş, insanlara belə, “qeyri-insani” sifətlərdən uzaq gəzməyi məsləhət vermiş və böyükən nəslə üzünü tutaraq:

Dostluq etibardan, vəfadan törər,  
Nə dostluq etibar olmasa əgər!? (47, 105).  
demişdir. O həmçinin yazırıdı:  
Təmizlər vəfada olarlar tamam,  
Bədgövhər yaramaz, çiy olar müdəm.  
Kim vəfa yoluna mərdanə gəldi,

Ordan comərdliyə qalxıb, yüksəldi (47, s. 107).

Qeyd edək ki, M.Əvhədi yaradıcılığında irsiyyətlə bağlı fikirlərə “Cami-cəm” əsərinin “Evlənmək və törəmək haqqında” və “Şəhvət arxasınca az getmə və nəsil törətməkdə ehtiyatlı olmağa dəvət” başlıqlı fəsillərində daha çox rast gəlirik. Burada o, evlənmək haqqında insanlara düzgün istiqamət göstərmış, ailə qurmağın əhəmiyyətini və məsuliyyətini vermiş, bu işdə ehtiyatlı olmağı tövsiyə etmişdir.

Mütəfəkkir bu haqda yazdı:

Evlənmək istəsən naçar qalaraq,

Bakır bir nigarla həyat qurancaq.

Əsilli-nəcəbli elə bir qız al,

Ancaq səni görüb sevsin o maral (47, 87).

Qeyd edək ki, M.Əvhədi cavanlar üçün evlənməni çox məsul bir dövr hesab etmişdir. O, qızın əsil-nəcəbi dedikdə var-dövləti, mənsəbi, böyük vəzifəli ailəsini nəzərdə tutmurdu. Qızın sağlam, namuslu, əmək sevən, çalışqan, abırlı bir ailədən olmasına daha çox fikir verilməsini gənclərə məsləhət vermişdir. Həmçinin Əvhədi evləndikdən sonra kişinin qadınla incə və hörmətlə rəftar qaydaları haqqında da çox gözəl nəsihətlər də yazmışdır. Maraqlıdır ki, o hər zaman gələcək nəslin, övladların normal olmasında ana irsiyyətinin mühüm rol oynadığını demişdir.

Qeyd edək ki, M.Əvhədi “Şəhvət arxasınca az getməyə və nəsil törətməkdə ehtiyatlı olmağa dəvət” başlığı altında yazdığı şeirdə bilavasitə irsiyyət məsələsinə toxunmuşdur. O, övladın valideynlərdən öz irsi əsasını götürəcəyi ilə bağlı yazdı:

Sən nəsil törətmək fikrində olsan,

İsmətsiz qadınla evlənmə, dayan.

Övladın yaramaz, ya oğru olar,

Toxum pis əkilsə, pis də verər bar (47, 95).

M.Əvhədi oxucusuna tarixi hadisələrdən nümunələr göstirmiş, ismətsiz qadından törəyən övladın öz atasını öldürməsi hekayələrini daima xatırlatmışdır. Əgər atanın toxumu (spermaları) pis olsa, şoran və münbit olmayan torpağa əkilsə, ondan nə kimi nəsil gözləmək olar deyən mütəfəkkir şeirlərində hər zaman gənclərə müraciətlər etmişdir.

Dahi Azərbaycan mütəfəkkiri yaradıcılığında şəxsiyyətin inkişafında irsiyyət amilinin mühüm yer tutmasına müəllim haqqında dediyi ibrətamız fikirlərində də rast gəlmək olar. O, “Cami-cəm” əsərində ağıllı bir ustaddan tərbiyə alan şagirdin elm öyrənərkən şöhrətə çatdıqdan sonra öz ustadını saymamasını tənqid edərək demişdir:

Deyirlər ağıllı bir ustad varmış,

Nacins bir şagirdə dərs oxudarmış.

İllərlə qatlaşış hər əziyyətə,

Dözdü çox əzaba, çox müsibətə,

Axı elm öyrənib o, alim oldu.

Natiq və qüdrətli bir hökmədar oldu.

Ucaldı mənsəbi artdı dövləti,

Şaha yaxın oldu qalxdı şöhrəti,

Əsl, mayasında yox idi vəfa.

Odur ki, ustadı salmadı yada (47, 48-49).

və yaxud:

Ustadın zəhməti lap tələf oldu,

Çünki, öyrətdiyi naxələf oldu... (47, 107).

Qeyd edək ki, M.Əvhədi tarixdə pis iş görmüş adamların cinayətinin səbəbini onların zatında görmüşdü. O, bu haqda yazırıdı:

Şiruyə haram süd əmmişdi, eyvay,  
Atası qın oldu xəncərinə, ah.  
Belə bir oğuldan olan cinayət,  
Atanın boynunda qalacaq, əlbət (47, 95).

M.Əvhədi əxlaqı pis valideynlərdən yaranmış övladın düzgün tərbiyə edildikdə şəxsiyyət kimi formalaşacağını demişdir. O göstərmışdır ki, varlılıq və kasıbılıq şərti amildir. Bu gün kasib olan sabah varlana bilər və yaxud əksinə. Deməli, Əvhədi irsiyyətə sosial-siyasi baxımdan deyil, sırf elmi-bioloji baxımdan yanaşmışdır. O bildirmişdir ki, ata çalışmalıdır ki, onun övladı yaxşı insanlarla dost olsun, pis insanlardan isə daim uzaq gəzsin.

Onun fikrincə valideynlər əxlaq normalarına riayyət etməyən adamlardırısa, onlardan törəyən də cəmiyyəti korlayan olacaqdır. Ona görə də mütəfəkkir gənclərə nəsihət edərək demişdir ki, özünüzə həyat yoldaşı seçərkən ismətli, ağıllı və mərd adamı seçin. Ona görə ki, bu sizin nəslinizin hər cəhətdən sağlamlığını təmin edər. Mütəfəkkir yazırıdı:

Qadında əsas şey həya, ismətdir,  
Bunlar qadın üçün böyük sərvətdir (47, 88).

və yaxud:

Bu qədər oğlundan incimə nahaq  
Xəta suyunu da sən səpdin ancaq.  
Qənd acı olsa da sən verdin, heyhat,  
Quzu, qurd olsa da sənindir övlad (47, 96).  
Dahi Azərbaycan mütəfəkkiri, pedaqqoq-şairi olan M.Əvhədi yaradıcılığında irsiyyətlə bağlı fikirlərə fiziki

tərbiyə haqqında yazdığı şeirlərdə də təsadüf etmək olar. O, fiziki tərbiyə ilə bağlı dediyi fikirlərdə şəxsiyyətin formalaşmasında irsiyyət amlinin mühüm yer tutmasını bir qədər örtülü şəkildə vermişdir.

Mütəfəkkir uşağın eləcə də böyüyən nəslin valideynlərinə məsləhətində deyirdi ki, fiziki sağlamlıq işlərini öz uşaqlarının səhhətinə və sağlamlığına görə aparsınlar. Yoxsa uşaqlarını zay edər, onları nəinki mənəvi, həm də fiziki cəhətdən məhv etmiş olarlar. Buna görə də o, uşaqları xəzinəyə bənzədərək, ona düzgün istiqamət verməyi, elmini, sağlamlığını puç etməməyi məsləhət görərək yazdı:

O, bir xəzinədir, qorusan əgər,  
Yoxsa zəhmətlərin olacaq hədər.  
Sənindir gül olsun, o, yaxud tikan,  
Özün əkdiyini xar etmə aman.  
Qoyma övladını kamanxanaya,  
Boynunu əlinlə keçirmə yaya,  
Kaman düzəltə də iki yüz batman,  
Oğlun olmayıacaq sənin ox atan (47, 112).

Onu da qeyd edək ki, M.Əvhədi müəllim haqqında pedaqoji fikir söylərkən onu ustad, müdəris deyə mədh etmiş və biliyin carçıları kimi qiymətləndirmişdir. O, müəllimə çox yüksək qiymət vermiş, uşağın anadan olduğu ilk günlərdən onun təlim və tərbiyəsi ilə məşğul olmayı valideynlərə deyil, onlara həvalə etmişdir. Ana bətnindən olan dövrdən başlayaraq ananın doğulandan sonra onu tərbiyə etməyi müəllimlərin rəhbərliyi ilə davam etdirməyi lazımlı bilmişdir. Ona görə də Əvhədi müəllimdən uşağın rüşeym vaxtından başlayaraq elm, təhsil alıb, qurtaranadək bütün dövrlərin incəliklərinə kimi bilməyi və ondan sonra

elmi tərbiyəsi və biliyi ilə məşğul olmayı qətiyyətlə təklif etmişdir.

Qeyd edək ki, M.Əvhədi irsən naqis doğulmuşlara təhsil verilməsini məsləhət görməmişdi. Çünkü “zatən” firıldaqçılığa, kələyə, pis əməllərə meyli olanlar təhsil almaq yolu ilə ağıllarını zənginləşdirərək həmin pis əməllərinin pislik təsirini iki-üç qat artırı bilerlər. O, təhsiliancaq “xisləti”, “zati” müsbət keyfiyyətli olanlara verməyi məqsədəməvafiq hesab edirdi. Cəmiyyətin saflaşdırılması üçün ailə qurarkən vəzifəyə, dinə, var-dövlətə yox, insanın zatının necəliyinə diqqət yetirməyi əsas sayırdı.

Sonda belə nəticəyə gəlmək olar ki M.Əvhədiyə görə şəxsiyyətin inkişafı, faydalılığı və xeyirxahlığı maddi imkanlarına görə deyil, zatına görədir, yəni irsiyyətinə, genetik imkanlarına görədir.

## II FƏSİL

# ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ İNSANIN MƏNƏVİ TƏKAMÜLÜNDƏ MÜHİTİN VƏ TƏRBİYƏNİN ROLU HAQQINDA

### **2.1. Orta əsr mütəfəkkirlərinin insanın formalaşması prosesində mühitin rolü ilə bağlı fikirləri**

İnsan şəxsiyyət kimi doğulmur. İnsanın fərdi inkişafı, ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərindən asılıdır. İnsanancaq sosiallaşma prosesində və başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyətə çevrilir. Qeyd edək ki, insanın mənəvi, sosial və psixi inkişafı cəmiyyətdən kənardə baş verə bilməz. Elmə məlum olan faktlara görə 15 uşağı canavara, 15 uşağı ayiya, 1 uşağı isə bəbirə və qoyuna əmizdirmişlər, nəticədə onlar insan ola bilməmişlər (53, 83).

Tədqiqatçıların fikrincə, insan, təbii olaraq insan olmaq imkanları ilə doğulur. Bu imkanlar isə ictimai mühitin, eləcə də tərbiyənin təsiri ilə aşkarlanır və inkişaf edərək formalaşır. İnsanın inkişafına ictimai mühitin konkret təsirini müəyyənləşdirmək üçün Şərqdə bəzi eksperimentlərdə aparılmışdır. Belə ki, hind şahzadəsi əslən türk nəslindən olan Əkbər saray alımları ilə mübahisə zamanı insanın formalaşması üçün doğulandan ictimai mühitdə, yəni ki, insanlar arasında yaşamasının zəruriliyi fikrini iddia etmişdir. Lakin alımlardən bəziləri buna etirazını bildirmişdir. Bu zaman o, öz fikrini sübut etmək məqsədi ilə belə bir eksperiment aparmışdır. O, bir neçə Hind, Çin, Benqal uşağını anadan olan kimi valideynlərindən almış və onları sarayda bağlı zindanlara salmış, uşaqları insani

mühitdən kənar etmişdir. Uşaqlar burada böyümüşlər. Yeddi yaşıları tamam olandan sonra onlara baxmağa getmişlər. Bu zaman uşaqlar danışa bilməmiş, yalnız heyvani səslər çıxarmışlar. Beləliklə, sübut olunmuşdur ki, insan övladının insan kimi formalaşması üçün ona mütləq ictimai mühit lazımdır.

Müşahidələr nəticəsində müəyyənləşdirilmişdir ki, iqtisadi və mədəni inkişafın ən aşağı pilləsində duran xalqlara məxsus körpə uşaqlar yüksək mədəni şəraitdə təlim və tərbiyə alıqdə, onlarda qabiliyyətlər inkişaf edir (1, 177).

Qeyd edək ki, şəxsiyyətin inkişafına təsir edən amillərdən biri də mühitdir. Mühit geniş anlayışdır. Belə ki, insan şəxsiyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərən bütün xarici amillər mühit anlayışına daxil edilir. Təbii cisim və hadisələr, ictimai hadisələr, ictimai-iqtisadi münasibətlər, siyasi və ideoloji mühit, məişət, maddi və mənəvi mədəniyyət və s. bunların hamısı mühit anlayışına aiddir. Ətraf mühit insanın şəxsiyyət kimi, formalaşmasına xeyli təsir göstərir.

Bildiyimiz kimi, hər bir ölkənin daxili şəraiti ilə yanaşı xarici vəziyyəti, yəni başqa ölkələrlə münasibəti vardır. Mühit insanların da qarşısında müəyyən sosial, iqtisadi və siyasi vəzifələr qoyur. Həmin vəzifələr insanların xarakterinə və şəxsiyyətinə müvafiq təsir göstərir.

İnsan şəxsiyyətinin inkişafına təsir göstərən mühit iki qrupa bölünür:

- 1.Sosial mühit;
- 2.Təbii mühit.

Qeyd edək ki, sosial mühit anlayışı ictimai quruluşu, istehsal münasibətlər sistemini, maddi həyat şəraitini,

eləcə də istehsal və sosial proseslərin baş vermə xarakterini əhatə edir (53, 83).

Belə ki, sosial mühit daim dəyişir və yeniləşir. Bu mühitdə isə insan passiv deyil, fəaliyyətdədir və fəaliyyət prosesində hər zaman öz mühitini dəyişdirir.

Sosial mühit əlverişli qurulduğda və tənzim edildikdə şəxsiyyətin təbii imkanlarının açılmasına, inkişaf etməsinə şərait yaranır. Xüsusilə də neçə-neçə rəssamlıq, memarlıq və musiqi qabiliyyəti olan insan adı ömür yaşayır. Ona görə ki, istedad və qabiliyyət sosial şəraitdə inkişaf üçün imkan tapmadığından qapalı qalır.

Sosial şəraitin (geniş və işıqlı mənzil, uşaqlar üçün xüsusi guşə, pulsuz təhsil almaq üçün məktəb və yazı ləvazimatı, asudə vaxtın düzgün təşkili üçün şərait, qabiliyyət və istedadı inkişaf etdirəcək stadion, dərnək, klub və s.) təmin olunması insanın normal inkişafına, xüsusən də tərbiyə işinin düzgün qurulmasına böyük təsir göstərir (49, 25).

Qeyd edək ki, kiçik və məktəb yaşlı uşaqların inkişafına ailə mühiti güclü təsir göstərir. Belə ki, ailə uşaqların maraqlarının və tələbatlarının həyata keçməsi üçün əlverişli şərait yaradır. Ona görə də şəxsiyyətin əxlaqi və sosial keyfiyyətinin əsası ilk dəfə ailədə qoyulur (43, 40).

Onu da qeyd edək ki, ərazinin relyefi, fauna və flora-sı, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, xüsusən mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərir.

İnsanın inkişafına mühitin, yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur. Belə ki, biogenetiklər irsiyyətə, sosiogenetiklər isə mühitə üstünlük verirlər. Bəzi tədqiqatçılar isə şəxsiyyətin inkişafına mühit və irsiyyətin təsirinin dəqiq kəmiyyət

nisbətini müəyyən etməyə cəhd göstərmişlər. Bu zaman isə çox ziddiyətli nəticələr alınmışdır.

Məlum olmuşdur ki, ayrı-ayrı insanların inkişafında irsiyyət və mühitin təsir rolü eyni deyildi. Ona görə ki, bu-  
raya təbii mühit də daxildir. Lakin uşağı əhatə edən mühit  
təbii mühitlə məhdudlaşdır. Belə ki, uşaq ictimai mühitdə  
dünyaya gəlir və burada yaşayıb böyükür. İnsanların isteh-  
sal və ictimai münasibətləri, siyasi və mədəni həyatı icti-  
mai mühitin təsirinə məruz qalması təbiidir. Çünkü uşaq  
passiv deyil, fəaliyyətdədir və biz fəaliyyət prosesində də  
mühitin təsirinə məruz qalırıq (49, 46).

Şəxsiyyətin inkişafı prosesi mühitdə mümkün olma-  
sına baxmayaraq inkişafı tərbiyənin təsiri altındakı inkişaf-  
da da aydın görmək olar (53,73). Mühitin şəxsiyyətə təsiri  
ilə tərbiyənin təsiri arasındaki fərq tərbiyənin mütəşəkkil,  
məqsədyönlü və planlı olmasında özünü bürüzə verir. Bə-  
zən elə olar ki, mühitin təsiri ilə həyata keçən inkişaf pro-  
sesi məqsədyönlü olmaya da bilər.

Tərbiyə xüsusi təşkil olunmuş təlim və tərbiyə  
müəssisələrində (bağça, məktəb və məktəbdənkənar tərbi-  
yə müəssisələri) mütəxəssislər tərəfindən mütəşəkkil qay-  
dada planlı aparıllarsa bu zaman mühitin təsiri qeyri-  
mütəşəkkil olar. Tərbiyə məqsədyönlü aparılmaqla yanaşı,  
həm də şagirdlərin yaş və cinsi xüsusiyyətlərinə uyğun  
şəkildə aparılmalıdır. Belə olduğu halda mühitin təsiri ilə  
uşaqların mənəviyyatında və hərəkətlərində yaranan qü-  
surları tərbiyənin köməyi ilə aradan qaldırmaq olar.

Qeyd edək ki, tərbiyənin rolü pedaqoji ədəbiyyatlar-  
da müxtəlif cür qiymətləndirilir. Bir tərəfdən onun təsirinin  
gücsüz və mənasız (əlverişsiz irsiyyət və pis mühitin  
təsiri-T.X) olması fikri iddia edilir, digər tərəfdən isə insan

təbiətini dəyişən yeganə vasitə hesab olunurdu. Pedagogika elminin müdafiə etdiyi “tərbiyə hər şeyə qadirdir” fikri demək olar ki, sonralar özünü tam doğrulda bilmədi.

Onu da qeyd edək ki, tərbiyə hamiya eyni dərəcədə təsir göstərmir. Belə ki, tərbiyə sadəcə olaraq inkişafı müəyyən məqsədə yönəldir. Düzgün təşkil olunmuş tərbiyənin ən mühüm vəzifələrindən biri insanın meyil, maraq və qabiliyyətini üzə çıxarmaq, insanın fərdi xüsusiyyətlərini, eləcə də qabiliyyət və imkanlarını inkişaf etdirməkdən ibarətdir.

Qeyd edək ki, şəxsiyyət tərbiyəsində nəzərə alınması vacib sayılmayan hər hansı bir kiçik cəhət yoxdur. Çünkü kiçik hesab edilən cəhətlər də insan şəxsiyyətinə təsir göstərir. Ona görə də tərbiyə işində görüləcək işin mahiyyətini başa düşməyin özü də böyük məna kəsb edir (37, 72).

Tərbiyə olunan şəxs də hər zaman nöqsan görmək və hər dəfə nöqsanını onun üzünə vurmaq lazımı səmərə verməz. Belə hallarda tərbiyə olunanla tərbiyə edən arasında uçurum yaranır. Birinci ikincidən uzaqlaşmağa, onun gözünə görünməməyə çalışır. Nöqsanlarını tez-tez eşidən şəxs həmin nöqsana alışır. Belə adamlarda da özünə inam azalır və nöqsanın gələcəkdə aradan qaldırmaq üçün lazımlıca səy göstərmir. Əksinə diqqətlə və qayğı ilə yanaşıl-dıqda nöqsanı olan şəxsin xarakterində yaxşı cəhətlərin olduğunu görə bilərik. Bu cür cəhətlərə istinad etdikdə xarakterdəki nöqsanı aradan qaldırmaq asanlaşar. Nöqsanlı xarakterin sahibi ətrafdakı adamların ədalətli və qayğı keş olduqlarını, pislə yanaşı yaxşını da qeyd etdiklərini görür ki, bu zaman onda qüvvəsinə inam yaranır və gələcəkdə nöqsanını ləğv etməyə çalışar.

Qeyd edək ki, tərbiyə insanın inkişafına təsir göstərsə də, özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır. İnkişaf ilə tərbiyə arasında qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz bunda göstərir. Tərbiyənin səmərəsi isə insanın tərbiyəvi təsiri qəbul etməyi hazırlıq səviyyəsi ilə müəyyən olunur. Bu isə irsiyyət və mühitin təsirindən bilavasitə asılıdır. İnsan istənilən şəraitdə həm tərbiyənin təsiri ilə formalaşır, həm də tərbiyənin təsiri ilə yeni qabiliyyətləri yaranır və xarakteri formalaşır.

Görkəmli çex pedaqoqu Y.A.Komenski “tərbiyənin böyük gücünə və imkanlarına inam” (40, 20) söyləməklə pedaqogikaya yeni fikir gətirmişdir. O göstərirdi ki, insan tərbiyə sayəsində insan olur. Ona görə də bütün uşaqları yalnız tərbiyənin təsiri ilə insan etmək olar.

Orta əsrlər Azərbaycan mütəfəkkirlərinin bir çoxu öz əsərlərində şəxsiyyət problemini hər zaman diqqətdə saxlamışlar. Qeyd edək ki, Ə.X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi dahi mütəfəkkirlər insan idealını həmişə diqqət mərkəzində saxlamış, şəxsiyyətin mahiyyətini və keyfiyyətlərini şərh etməyə çalışmışlar.

Dahi Azərbaycan mütəfəkkiri X.Şirvani XII əsr Azərbaycan ədəbiyyatının intibah dövründə yaşamış, son dərəcə təlatümlü, ziddiyətli həyat və yaradıcılıq yolu keçmiş qüdrətli mütəfəkkirdir. Yaxın Şərqdə Əfzələddin Xaqani kimi məşhur olan görkəmli mütəfəkkirin əsl adı İbrahimidir (5, 16). O, 1126-cı ildə Şamaxı şəhərində sənətkar ailəsində doğulmuşdur. Şairin atası Əli Nəccar yoxsul dülğər, anası isə islam dinini qəbul etmiş Rabiə adlı xristian qadını olmuşdur. Böyük şair, mütəfəkkir vətən həsrətilə,

ağır kədər içərisində 1199-cu ildə 75 yaşında Təbrizdə vəfat etmişdir. Onun ölümü müasirləri tərəfindən kədərli mərsiyələrlə qarşılanmışdır.

Dahi Azərbaycan mütəfəkkirinin şəxsiyyət haqqında fikirləri onun düşdüyü mühitə görə formalışmışdı. Xaqani şairlik şöhrətinə yenicə çatdığını və şah sarayının şeir ulduzu hesab edildiyi zamanlarda hökmdara qulluq göstərməyi şaha xidmət etməklə ucalmaqdə görmüşdü. O yazırdı:

Kiçiyə böyüklər ad qazandılar  
Şaha xidmət edən bayraq ucalar (31, 252).

Bu misradan aydın olur ki, böyük şəxsiyyətlərin özlərindən kiçiklərə dəstək olmalı və onların uğur qazanmasına yol açmalıdır.

Sonralar Xaqani saray mühitinin iç üzünü görmüş, çəkdiyi əzab-əziyyətlər və həbslər onun dünyagörüşünü əhəmiyyətli dərəcədə dəyişdirmişdi. Həmçinin o, şəxsiyyətin simasında yeni bir keyfiyyət görmüşdü. Mütəfəkkir zülm edilən şəraitdə zülüm edilən insanın ağlamasını və ah-nalə etməsini qüsür hesab etmişdir.

Mütəfəkkirin silsiləli “Həbsxana şeirləri” yaşadığı mühitə və dövrə qarşı kəskin etirazının sədaları kimi səslənirdi (5, 11). Saray dedi-qodusundan təngə gəlmış şair həbsdən sonra yaşadığı zindan kimi qaranlıq və işgəncəli mühitdən eləcə də, doğulduğu şəhərdən müvəqqəti olsa da uzaqlaşmaq məqsədilə İraqa səfər etməyi qərara almışdır.

Qeyd edək ki, o, Məniçöhrün razılığı ilə səfərə çıxmışdır. Səfər də olduğu zaman şəhərlərin adlı-sanlı alim və şairlər ilə görüşmüş, böyük təəssüratla vətənə dönmüş və daima saraydan tamamilə uzaqlaşmaq arzusu ilə yaşamışdır. Lakin bu mümkün olmamışdır. Buna baxmayaraq o, saray mühitinin iztirablarından uzaqlaşmaq üçün tez-tez

səyahətlərə çıxmışdı. Səfər müddətində o, Dərbəndə, Gəncəyə, Bərdəyə, Beyləqana, saray nümayəndəsi kimi isə başqa xanlıqlara getmişdir. Bütün bunlara baxmayaraq yenə də saray həyatı onun üçün zindana çevrilmişdir.

Həbsdən sonra Ə.Xaqani “Şaha xidmətkar” olmaq ideyasından əl çəkmişdi. O, insanın öz-özünə xidmət edərək yanaşı şəxsiyyət səviyyəsinə ucalə biləcəyi fikrini müdafiə etmişdir. Mütəfəkkir yazırıdı:

Süfrəsindən padşahın it kimi umma sümük

Öz ətindən, öz qanından nəfsinə sən ver təam (31, 258).

Qeyd edək ki, Xaqanının həbsdə yazdığı digər şeirlərində də dərin kədərləri, şikayət və etirazları, cəsarəti, mərdliyi əks olunmuşdur. Bu şeirlər də orta əsr feodal mühitinin böyük istedadları qiymətləndirə bilmədiyini aydın göstərmişdir. Başına gələn ağır münasibətləri görünməmiş bir ustalıqla ümumiləşdirmiş, bütün bunları insanlığın ümumi dərdi və bəşəriyyətin fəlakəti kimi oxucusuna təqdim etmişdir.

Dahi Azərbaycan mütəfəkkiri Xaqani Yaxın Şərq pedaqoji fikir tarixində, sarayları şahları, saray mühitinin çirkinliklərini ilk dəfə kəskin tənqid atəşinə tutmuş böyük mütəfəkkirlərdən biri olmuşdur.

Mütəfəkkir uzun müddət sarayda yaşamış, sarayda baş verən hadisələri, zülmü, əsarəti, xəyanət və ədalətsizlikləri gözü ilə görmüşdü. O, böhtan, yalan və riyakarlığın ayaq tutub yeridiyi bu mühitdə taxt-tac üstündə qardaşlar arasında gedən mübarizəni dəfələrlə görmüş, gizli qətillərin şahidi olmuşdur.

Ona görə mütəfəkkir əsərlərində gördüyü haqsızlıqları qələmə almışdır. Saray mühitinin bu çirkinlikləri onun

cəsarətli qələmi ilə çox aydın və kəskin şəkildə təsvir edilmişdir.

Mütəfəkkir xüsusən, yaradıcılığının ikinci mərhələsində saray və saray mühitinin real səhnələrini tünd, kəskin boyalarla satira atəşinə tutmuş və tənqid etmişdi. O yazdı:

Keçmişdir o günlər çörək üzündən,  
İkidilli olum bilə-bilə mən.  
İndi qılınc kimi kəskin dilim var,  
Qılınc sıyrılanda kəsərli olar.  
Daha məddahlıqla olmaram bədnam  
Göstərməz doğrunu əyri bu aynam (32, 40).

Azərbaycanın dahi mütəfəkkiri Ə.Xaqani mühitin doğurduğu xoşagelməz hallara toxunaraq yazdı:

Qoşulsə cahilə aqil, əsər qalmaz kamalından  
Bir oğru olsa karvanda çalar eşşəklə palanı (32, 18).

Dünya ədəbiyyatının ən parlaq ulduzlarından olan Nizami Gəncəvinin adı çəkildikdə hər şeydən əvvəl, gözlərimizin qarşısında dahi bir mütəfəkkir heykəli ucalır. Mütəfəkkir tibb, astronomiya, riyaziyyat və s. kimi təbiət elmlərini də öz dövrünün səviyyəsində öyrənmişdir.

Qeyd edək ki, biologiyada mühitə uyğunlaşma hadisəsinin izahı ən çətin problemlərdən biridir. Çox maraqlıdır ki, Nizaminin nəzərində bu böyük problem yayınmayışdı. Onun əsərlərində mühitə uyğunlaşma məsəlesi dövrünə görə, öz əksini tapa bilmışdır. Nizamiyə görə heyvanların və bitkilərin bütün morfoloji əlamətləri eləcə də, fizioloji xassələri yaşadıqları mühitləri ilə əlaqəli olaraq meydana gəlmişdir. O yazdı:

Laçın deyib sonaya: “Səhra qoynu gözəldir”,  
Sona deyib “Əlvida! Dərya qoynu gözəldir” (26, 110).

Nizami göstərir ki, sona (ördək-T.X) üçün həyat şəraiti dərya laçın (yırtıcı quş-T.X) üçün isə səhra gözəldir.

Mütəfəkkir bu fikrində onu göstərmüşdür ki, canlı öz yaşama mühitindən uzaqlaşsa onun həyatı üçün təhlükə yaranar. O yazdı:

Ördəyə başında yer versə çinar  
Köksündən acı bir sızılıt qopar,  
Ördəyin vücudu suyun düşgünü  
Atəşə girərsə qaralar günü (20, 225).

Mütəfəkkir bu şeirdə onu demək istəmişdir ki, ördəyin bədəni su mühitinə uyğundur. O, öz mühitini dəyişib ağaca qonsa, dərhal məhv olar. Həmçinin Nizami canlılar aləmində müşahidə edilən uyğunlaşmanın ideal dərəcədə olmadığını da göstərmışdır. Bir növ öz yaşama mühitinə nə qədər uyğunlaşsa onunla qidalanan və onunla eyni olan növdə müəyyən uyğunlaşma baş verə bilər.

Nizami yazdı:

Dovşanın hər bir yerin məsəl var,  
Yenə də o, yerin tazısı tutar (20, 141).

Dahi Azərbaycan mütəfəkkiri heyvanlar aləmində müşahidə etdiyi sürü halında yaşama formasını da yaşayış mühitinə uyğunlaşma prosesi kimi görmüşdü. Onun əsərlərində süründən ayrı düşən fəndlərin məhv olacağı haqqında da məlumat verilmişdi.

Mütəfəkkir “Leyli və Məcnun” əsərində qarışqaların sürü cəmiyyət halında yaşamalarının faydalılığı haqqında demişdir:

Qarışqa birlikdə göstərər hünər,  
Özündən çox böyük şeylər sürüyər (25, 68).

Mütəfəkkir bitkilər aləmindən də çoxlu misallar gəti-rərək yaşayış mühitinə uyğunlaşmanın izah etmişdir. Niza-

mi də başqa Şərq şairləri kimi, güldəki tikanları aşiqin (bülbülün-T.X) vüsala çatmasına mane törədən bir əlamət kimi göstərmişdir. Ona görə ki, Nizami məsələnin bioloji mahiyətini düzgün başa düşmüştü. O, gülün və başqa bir bitkinin tikanları növün həyatının, eləcə də meyvə və toxumlarının qorunmasında mühüm rol oynadığını demişdir. O yazdı:

Varsa da güllərin əgər tikanı,

Qorumaqçındır o yalnız bostanı (27, 119).

Dahi Azərbaycan mütəfəkkirinin əsərlərində heyvanlar və bitkilər aləminin quruluşundakı uyğunlaşmaların izahına dair də çox maraqlı materiallar vardır. Nizami yırtıcı həyat keçirən heyvanların kök və yağılı olmadıqlarını, əksinə ot yeyən heyvanların isə kök olduqlarını göstərmişdir (20, 58).

Dahi Azərbaycan mütəfəkkiri N.Tusinin şəxsiyyət konsepsiyasında insanın təkamülü, bioloji, sosial və mənəvi inkişafı daima izlənilmişdi. Onun əsərlərində təbii imkan amilləri ilə yanaşı insanın müvafiq mühitdə təlim və tərbiyə alması da qüdrətli təsir vasitəsi kimi göstərilmişdi. Biliklərə yiylənmə ilə intellektual və mənəvi zənginləşmə yolu keçmə ən vacib rol hesab edilmişdi.

Mütəfəkkir hətta, yoldaşlıq mühitinin əxlaqa dəyişdirici təsiri haqqında da kifayət qədər məlumat vermişdir. O, bu haqda yazdı: “Uşaqlar və cavanlar əvvəl hansı xasiyyətdə olmalarına baxmayaraq başqa xasiyyətdə olanlarla dostluq etdikdə, ya onların tərbiyəsi verildikdə, geyimdə, işdə, davranışında onların xasiyyətini qəbul edərlər” (52, 28-29).

N.Tusi pozucu yoldaşlıq mühitinin ziyanlarını görməmək üçün yeniyetmə və gəncləri belə bir mühitdən uzaq tutmağı görmüşdü.

Mütəfəkkir yazırıdı: “Bədənin sağlamlığını qorumaq üçün tibb elmi mülayim məcaz və normal şəraiti məsləhət bildiyi kimi, nəfsin sağlamlığı üçün də eyni xüsusiyyətlərə malik, özünə bab adamlarla oturub-durmağı məsləhət bilirlər, çünki nəfsə təsir etmək üçün yoldaşdan və dostdan başqa heç bir güclü amil ola bilməz. Eləcə də bu xüsusiyyətlərə malik olmayan adamlardan qaçmağı, zarafat və sırtlılıqda ad qazanmışlardan, əyyaşlıq və düşgünlükdə şöhrət tapmışlardan uzaq gəzməyi səhhəti qorumağın ən mühüm və ən vacib şərti hesab edərlər” (51, 113-114).

Mütəfəkkir canlılar aləmində yaşamaq uğrunda gedən mübarizəni görmüş və bu mübarizədə canlıların nə kimini özünü mühafizə əlamətləri qazandıqlarına fikir vermişdir. Maraqlıdır ki, böyük alim heyvanlarda özünü müdafiə və hücum əlamətlərini insanlarda olan müdafiə və əmək alətlərinə oxşadırdı. Belə təşbehlər məsələnin daha aydın başa düşülməsinə kömək edir.

N.Tusi bu müdafiə əlamətlərindən birini misal gətirərək yazırıdı: “Bu qüvvə onlarda müxtəlif olur, onların müdafiə vasitələri də bu qüvvələrə uyğun şəkildə müxtəlif olur. Bunların təkmilləri əsil silah vəzifəsini yerinə yetirir, məsələn, buynuz-nizə, daş və caynaq-bıçaq və neştər, daban və tikan-ox və iynə kimi şeydir” (51, 115).

Qeyd edək ki, heyvanlar aləmində özünü qorumaq qaydalarına uyğun əlamətlərin meydana çıxmasını Tusi çox gözəl şərh etmişdir. Tusi bəzi heyvanların qaçmağa uyğunlaşmalarının da yaşama uğrunda mübarizə ilə əlaqələndirmişdi. O yazırıdı: “Başqa mühafizə vasitələri olma-

yanlar özlerini qaçmaq və hiylə işlətməklə mühafizə edirlər, məsələn, ceyran və tülkü kimi” (51, 116). Belə ki, ceyran, maral, at və başqa dırnaqlılar özlerini yırtıcılarından qorumaq üçün sürətli qaçmaq qabiliyyətini qazanmışlar. Bərk qaça bilənlər özlerini qovan yırtıcılarından xilas etmiş, zəiflər isə yırtıcılarından qaça bilmədikləri üçün məhv olmuşlar. Mütəfəkkir başqa bir misalda isə tülkünün hiylə işlətməsini özünü düşməndən xilas etməsi üçün qazanılmış bir əlamət kimi göstərmışdır.

Dahi Azərbaycan mütəfəkkiri M.Əvhədi də insanın şəxsiyyət səviyyəsinə yüksəlməsi üçün onun əxlaqi-mənəvi keyfiyyətlərini ilkin hesab etmişdir. O, şəxsiyyətdə mərdliyi, kişiliyi, dosta sədaqətliliyi, peşə sahibi olmayı, bilikli və ağıllı olmayı, qənaətçilliyi, nəfsini öldürməyi bacarmağı, sağlam ailə sahibi olmayı, səxavətliliyi və qeyrətliliyi əsas əxlaqi keyfiyyətlərdən saymışdır.

Mütəfəkkir şəxsiyyətin əsas cəhətlərindən biri kimi, məhz pis keyfiyyətlərdən “qaçmağı” göstərmışdı. Əvhədi bu haqda yazırdı:

Təkəbbür, mənəmlilik, özünü çəkmək,  
Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk.  
Tərəddüd, paxilliq, kələk, kin, tamah  
Yalançı, saxtakar, vəfasız olmaq.  
Hər nə söylədimsə ondan qaç uzaq,  
Onların əksiyələ məşğul olancaq (47, 135).

M.Əvhədi “İnsanın doğumundan sonra ömrünün axırına qədərki macəraları” başlığı altında yazdığı şeirdə mühitin inkişafa göstərdiyi təsiri mərhələlərlə təsvir etmişdir. O, uşaqlanadan olandan sonrakı qucaq və beşik mühitləri haqqında belə yazırdı:

İlk gündən ağlayıb haray çəkəcək,  
Dayə axtaracaq süd istəyərək.  
Gah beşik görəcək, gah da ki, qucaq,  
Gah əzvay görəcək, gah da bal ancaq (47, 51).

Bu şeirdə beşik mühiti qurtardıqdan sonra fərdi inkişafdakı digər mühitlərdə təsvir olunmuşdu:

Belə ki, qurtarır beşik dövrünü,  
Başqa bir şərait alar üstünü (47, 52).

M.Əvhədi uşaqlıq dövrünün çətinlikləri sırasında məktəb mühitini və elm öyrənməyi göstərmışdır. Uşaq isə çətinliklərə dözmədikdə həyatda yaşamaq üçün asan yollar axtarar, hiyləyə, kələyə və məkrə əl atar. O, bu haqda yazdı:

Ax çatır məqsədə bunlardan biri,  
Çünki, xırdaçılıq olub işləri (47, 53).

Mütəfəkkir insanın müsbət keyfiyyətlərə yiylənməsi üçün mənfi təsirlərdən qorunması ideyasını irəli sürmüştür. Yəni insanın elmə, biliyə, təcrübəyə və müsbət əxlaqi keyfiyyətlərə yiylənməsində mühitin böyük rolu vardır. Daha dəqiq desək insanlar pis mühitdən və yaramaz adamların təsirindən qorunmağa çalışmalıdır.

Dahi orta əsr Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin öz həyatı və yaradıcılığı şəxsiyyətin ən bariz nümunəsidir. Mütəfəkkirin əsil adı Əl olmuşdur (54, 123). O, 1369-cu ildə Şamaxı şəhərində doğulmuşdur. Seyid Əli ilk təhsilini Şamaxı şəhərində almış, sonralar biliklərini daha da təkmilləşdirmiş, xüsusən də fəlsəfəni və dini cərəyanları öyrənməyə həvəs göstərmişdir.

Misir məmlükləri və hələb ruhaniləri mütəfəkkiri dinsizlikdə günahlandırmış, 1417-ci ildə Hələb hökmdarının əmri ilə zindana salılmışdır. Çox keçmədən şəhər ru-

hanilərinin məclisində mütfəkkir mühakimə edilmiş və ölümünə fitva verilmişdir. Misir sultani Əli-Müəyyəd şeriat məhkəməsinin sənədləri ilə tanış olduqdan sonra şairin diri-diri dərisinin soyulmasını və yeddi gün Hələb şəhərində hamiya göstərilməsini əmr etmişdir. Beləliklə, Nəsimi faciəli bir şəkildə edam edilmişdir.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında mərhələli olan Nəsimi yaradıcılığı ictimai-pedaqoji fikrimizin də tam yeni mərhələsidir. O, insanın ali məqamə, yəni şəxsiyyət səviyyəsinə yüksəlməsi üçün özünü təkmilləşdirməsini vacib saymışdı. Bu isə özünüdərkən əvvəl aləmi və dünyani anlamaqdan başlanmışdır. Özünü dərk edən insan mərifətli bəzəkli və çörəyini qazanan, hətta bunun üçün qan-tər tökən olmalıdır. Lakin bunun üçün ömrünü hədər verməməyi bacarmalıdır.

İmadəddin Nəsimi hədsiz mal-dövlət toplamağı tamahkarlığı, acgözlüyü, nadanlığını və cahiliyi pisləmiş, zəhməti, mərifəti, sadəliyi, təvazökarlığını və əqli-mənəvi kamilliyi alqlışlamışdır. Bu cəhətdən onun “Bəhrül-əsrar” (“Sirlər dənizi”) adlı fəlsəfi qəsidiəsi səciyyəvidir.

Mütfəkkir yazırıdı:

İnsan olan kəsə, ipək paltar deyil, kamal gərək,  
Əgər sədəfin sinəsinə necə dolmuş incə gövhər.  
Mərd insanda tamahkarlıq, hərislik, yox hünər gərək,  
Ömür səmum küləyidir, sərvət-dövlət toza bənzər  
(35,91).

Şeirdən göründüyü kimi, özünüdərk və özünütəkmil-ləşdirmə Nəsimi konsepsiyasında hər hansı immanent proses kimi çıxış etməmişdir. Onun fikrincə insan ilk növbədə ətraf mühitin təsiri ilə formallaşmalı və həmin amil şəxsiyyətin təşəkkülündə həllədici rol oynamalıdır. Lakin bu-

rada aparıcı amil insanın öz fəallığıdır, özünü təkmilləşdirməsi və öz “mən”ini dərk etməsi, yaradıcı səviyyəyə qalxmasıdır.

Bəlkə elə buna görə də, Nəsimi cahil, tənbəl, elmsiz və heyvani hislərlə kifayətlənən adamları tənqid etmiş, onların bu səviyyəyə qalxa biləcəklərinə inanmamış, belə insanları şəxsiyyət sırasına daxil etməmişdir. O yazırıdı:

Ey mənindən xəbərsiz bir özünə nəzər qıl

Sən də bu dünya üzündə kəşf eylə bəqani (35, 93). -deyərək insanı özünü öyrənmə, özünü tanıma və dərketmə yoluna dəvət etmişdir.

Mütəfəkkirə görə, yalnız özünü dərk edən şəxsiyyət müdrik olar. Özünü dərk edən insanlar əsil şəxsiyyət kimi formalaşa və yaradıcı səviyyəyə yüksələ bilər.

Orta əsr dahi Azərbaycan mütəfəkkiri Şah İsmayıllı Xətai 1487-ci ildə Ərdəbil şəhərində kökü, izi tarixən çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu və şöhrətli azərbaycanlı ailəsində dünyaya göz açmışdır. Xətai ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub olmuşdur. Onun anası Aləm Şah Bəyim Ağqoyunlu hökmədarı Uzun Həsənin qızı, Sultan Yaqubun isə bacısı idi (44, 74).

Hökmdar şair, mütəfəkkir, 1524-cü ildə vəfat etmişdir. Onun cəsədini Ərdəbildə Şeyx Səfi türbəsinin yanında dəfn etmişlər.

Ş.I.Xətai şəxsiyyətin formalaşmasında mühitə yüksək qiymət vermiş, mühitin yaxşı və pis təsirini hər zaman nəzərə almış, sağlam tərbiyə mühitinin təşkil edilməsi fikrini irəli sürmüştür. Mütəfəkkirə görə şəxsiyyət olan insan gül kimi saf və ətirli olmalıdır. Ona görə ki, insan hər

şeyə könül gözü ilə baxa bilsin, kamal sahibləri ilə oturub durmağı bacarsın və həyatın həqiqətini görsün.

Mütəfəkkir yoldaşlıq mühitini hər zaman yüksək qiymətləndirmişdi. Xətainin fikrincə valideyn öz övladının yoldaşlıq mühitini öyrənməli, pisdirsə yaxşılaşdırılmalı, effekt vermirse övladını oradan ayırmalıdır. Ona görə də o “kamal əhli” ilə həmsöhbət olmayı faydalı saymışdır.

Mütəfəkkir bu haqda yazdı:

Kamal əhli ilə olgil müsahib,  
Ki, ondan mərifət kəsb et əcayib.  
Özünbilməz ilə durma, oturma  
Ömür zayə gedər, əqlin itirmə (33, 217).

Ş.İ.Xətai ailə mühitinin də şəxsiyyətin formalasmasına təsir etdiyini göstərmişdir. Ona görə də o, qızlara düşdüyü mühiti, oğlanlara isə kiminlə yoldaş etmələrini qabaqcadan fikirləşib götür-qoy etmələrini məsləhət görmişdir.

Mütəfəkkir öz sələfləri kimi bu fikirdə idi ki, mühit insanı yüksəldə də bilər, alçalda da bilər. Ona görə də elə mühitə düşmək və yaxud elə mühit yaratmaq lazımdır ki, orada müsbət keyfiyyətlərə yiyələnə bilmək imkanın olsun.

Elm və sənət aləminin qüdrətli simalarından olan dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzuli də şəxsiyyətin formalasmasında mühit amilinə daim diqqət yetirmişdir. O, insanın halının necəliyini onun düşdüyü mühitlə əlaqələndirmişdir.

Qeyd edək ki, “Leyli və Məcnun” poemasında Məcnunun dili ilə verilən aşağıdakı parça bu cəhətdən səciyyəvidir:

Olsayıdı mənə nişati ruzi,  
İstərmi idim bu dərdi suzi?  
Gər səhhətə qadir olsa bimar,  
Dərdə özün eyləməz giriftar.  
Əl versə gədayə padşahlıq,  
Sanmam ki, qılar dəxi gədaliq (14, 67).

Mütəfəkkir Məcnun öz naçarlığını düşdürü mühitlə əlaqələndirmişdi. Füzulinin fikrincə, insanın necəliyində onun düşdürü mühitin çox böyük rolu vardır. “Mən kiməm?” sualı ilə başlayan qəsidəsində o, şöhrətdən uzaq duran və şəxsiyyətini uca tutan, heç kəsə baş əyməyən, öz istedadı ilə yeganə olan insanları təsvir etmişdir. Çünkü mühit elədir ki, onun kimi pak sənət sahibinin qədrini insanlar bilmir. O yazdı:

Bir diyar içrəyəm ki, xəlqindən  
Eyləməz heç kim mənə pərvə.  
Kimsə yox dərdim eyləyim izhar  
Eyləyim ondan iltiması dəva (16, 68).

Dahi mütəfəkkir bu şeirində onu demək istəmişdir ki, insanın əhval-ruhiyyəsində, onun xarakterində baş verən dəyişikliklər onun böyüdüyü, eləcə də düşdürü mühitdən irəli gəlmişdir.

Sonda belə bir nəticəyə gəlinmişdir ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyətin formalasmasında mühit amilinə üstünlük verilmiş və şəxsiyyətin formalasmasında digər amillərlə birgə bu amilin rolu da əsas götürülmüşdür.

## **2.2. Orta əsr mütəfəkkirləri şəxsiyyət tərbiyəsinin məzmunu və vəzifələri haqqında**

Orta əsr Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin metodologiyasını, yaranmışın vəhdətdə ikilik mövcudluğunun dialektikası təşkil edir. Bu ikilik ya bir-birilə mübarizədə (xeyir və şər, həqiqət və yalan, yaxşı və pis), ya bir-birini əvəz etməkdə (doğum və ölüm, gecə və gündüz, işıq və zülmət), ya da ki, bir-birilə yanaşı əlaqədə və münasibətdə, eləcə də inkişafda olur (kişi və qadın). Hər üç halda ziddiyyət ardıcıl və əlaqəli şəkildə gedir.

İstər ziddiyyət, istər ardıcılıq, istərsə də əlaqəlilik hələndə inkişaf prosesi gedir. İnsan yaranaraq öz ikiliyi ilə ikiliklər aləminə daxil olur. Şüura, düşüncəyə və nitqə malik olduğu üçün öz ikiliyini münasibətləri və ünsiyyəti ilə bütövləşdirir. Bu münasibət və ünsiyyət mayasının əsasını məhəbbət hissi təşkil edir.

Şəxsiyyət tərbiyəsinin məzmununda əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və insan fəaliyyəti ilə əlaqədar olan digər əxlaqi keyfiyyətlər də nəzərdə tutulur.

Azərbaycan ictimai-pedaqoji fikrində günümüzdəki tərbiyə etmədə gərəkli olanlar başqa bir aspektə göstərilmişdir. Klassik pedaqqoqlarımız şəxsiyyətin formallaşması prosesində insanın bütün daxili qüvvələrini nəzərə almaşı və kamillik yaradılmasına çalışmasıdır. Belə ki, insan üç istiqamətdə tərbiyə olunarsa, onda şəxsiyyət bütövlüyünə yiyələnə bilər:

1. Mənəvi-ruhi;
2. Əxlaqi;
3. Etik.

Mənəvi-ruhi tərbiyəyə ürəyin tərbiyəsi daxildir. Burada əsas vasitə rolunda dini anlam və dini dəyərlər çıxış edir.

Əxlaqi və etik tərbiyəyə ictimai və hüquqi normalara riayət etməyin, ailədə qarşılıqlı münasibətlərin, cəmiyyətdə insanlararası ünsiyət və münasibətlərin, davranış normalarının və əxlaqi keyfiyyətlərin formalaşması daxildir.

Ağlın, iradə və xarakterin tərbiyəsinə isə ağlın iradı qüvvə ilə bilik sərvətinə yiylələnməsi, insanların fəaliyyəti və yaradıcılığını kamilləşməsi və eləcə də şəxsiyyət bütövlüyünün təmin edilməsi daxildir.

Onu da qeyd edək ki, şəxsiyyətin formalaşmasında xalqın şifahi yaradıcılıq nümunələrinin və şəxsiyyətin praktik tərbiyəsi işinin də təsiri olmuşdur. Atalar sözləri, məsəllər, hikmətli deyimlər, nağıllar, dastanlar, bayatılar və s. kimi nümunələr ilk mənbə olmaqla bu gün də şəxsiyyət tərbiyəsində mühüm əhəmiyyət daşımaqdadır. İnsan övladı dünyaya gəldiyi gündən ictimai mühitə və tərbiyəyə möhtac olmuşdur. Ona görə də insanın bioloji varlıq kimi inkişafı və onun tərbiyəvi təsirlərlə sosial şəxsiyyətə çevrilməsi şəxsiyyət tərbiyəsi ilə müşayiət olunur.

Professor Ə.Həsimov yazılırdı: “Tərbiyə ilk dövrlərdən uşaq şəxsiyyətinin formalaşması prosesi kimi icra olunubdur” (28, 71).

Qədim və orta əsrlər dövrü Azərbaycan ictimai pedaqoji fikrində işlənən tərbiyə anlamı geniş mənada elə insanların şəxsiyyət kimi formalaşması məzmununu daşımışdır. Ona görə ki, şəxsiyyətin formalaşmasına təsir edən irsi imkanların, mühitin və tərbiyənin, eləcə də özünüdərk və özünüinkişafın hər birinin özünəməxsus xüsusiyyətləri vardır.

Onu da qeyd edək ki, irsi xarakterik xüsusiyyətlər insanın tərbiyəvi təsiri ilə formallaşmasa da, müəyyən şəraitdə onların məhdud və ya fəal görünməsi mümkündür.

Azərbaycan ictimai-pedaqoji fikrində aparıcılıq təşkil edən bu müdədəa tərbiyənin baş məqsədini insanın şəxsiyyət kimi yetkin, kamil və faydalı olmasını təmin etməkdə görürdü.

Şəxsiyyət tərbiyəsinin məqsədinə insanın ünsiyyət və fəaliyyəti üçün tam hazırlandırılması və insanın hissi-idrakı qabiliyyətlərinin inkişafına tam nail ola bilməsi daxildir. Həmçinin hər bir insanın nəslinin kökü ailənin mənəvi həyatından gələn mənəvi şüura və əxlaqi şüura dayanmışdır.

Böyük təmin (aləmin-T.X) kiçik tamı olan insanda bir-birinə zidd meyillər, hissler və duyğular mövcud olur. O, ali şüura, düşüncəyə, nitqə, eləcə də əməl qüvvəsinə malik olduğu üçün öz ikililiyini münasibət və ünsiyyət fəaliyyəti ilə bütövləşdirə bilər.

Qeyd edək ki, bu münasibət və ünsiyyətin mayasını məhəbbət hissi təşkil edirdi. Azərbaycanın klassik filosof və pedaqları insanın psixi həyatının necəliyini onun orqanizminin keyfiyyətləri ilə əlaqələndirdiklərindən şəxsiyyət tərbiyəsinin məzmunu pedaqoji-psixoloji birliliklərlə yanaşı daxil edilmişdir. Buna görə də şəxsiyyətin sosial mahiyyəti bitki və heyvanatla əlaqəli biliklər zəminində şərh edilmiş və aşkarlanmışdır. Onlar insanı canlı yaranış mövcudluğundan biri saymış, heyvanat qrupuna daxil etmiş, insanı yalnız ağlı, düşüncəsi, nitqi və şüurlu fəaliyyəti ilə fərqləndirmiş, ali şüurlu və yaradıcı varlıq adlandırmışlar. Ona görə də şəxsiyyət tərbiyəsini və insanın şəxsiyyət kimi formalasdırılmasını dərk etmək üçün

tərbiyə edəndən psixologiya, pedaqogika, fəlsəfə, əxlaq, biologiya, o cümlədən kosmologiya, astrologiya və şəriət elmlərini bilmək tələb olunmuşdu.

Şəxsiyyət tərbiyəsinin məzmununa daha çox əqli və əxlaq tərbiyəsində diqqət yetirilirdi. Çünkü insanın şəxsiyyət kimi formallaşmasında onun idrakı imkanları və ictimai münasibətləri əsas götürülmüş, onlardan istifadə edərək və onları zənginləşdirərək fəaliyyət şəraiti yaradılmışdır.

Qeyd edək ki, insanın əqli tərbiyəsi və düşüncəsinin, çevikliyinin və sürətliliyinin yüksək olması və insan, təbiət, kosmik, eləcə də dünya haqqında biliklərə yiyələnməsi insanın şəxsiyyət tərbiyəsində əsas komponentlərdən biri hesab edilmişdir.

Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr dahi Azərbaycan mütəfəkkirlərinin əsrlərində şəxsiyyətdə ən ali keyfiyyət ağıllılıq hesab edilmişdir. Bütün digər müsbət keyfiyyətlərin qazanılmasında ağıl əsas götürülmüşdür. Buna görə də insanda kiçiklikdə ağılı inkişaf etdirmək, hər işə ağılli yanaşmaq keyfiyyəti yaratmaq tərbiyənin vəzifəsi kimi irəli sürülmüşdür.

Azərbaycan ictimai-pedaqoji fikrində əxlaq tərbiyəsi şəxsiyyət tərbiyəsinin məzmununun ən zəngin hissəsidir. Şəxsiyyətin necəliyi ilk əvvəl əxlaq tərbiyəsi ilə qiymətləndirilirdi. Çünkü əxlaqi kamillik insanın öz-özünü başa düşdüyü və tanıldığı zamandan meydana çıxır. Əxlaq tərbiyəsinin məzmununa daxil edilən əsas əxlaqi keyfiyyətlər isə bunlardır: xeyirxahlıq, rəhmdillik, səxavətlilik, qənaətcilik, sözübütövlük, ədalətlilik, işgüzarlıq, zəhmətsevərlik, böyük-kiçik yerini bilmək, təvazökarlıq, düzlük, doğruçuluq, saflıq, əqidə bütövlüyü, yaxşılıq, söz və əməl bir-

liyinə riayət etmək, vədə xilaf çıxmamaq, şərəf və ləyaqəti qorumaq, yoldaşlıq və dostluqda sədaqətli, doğru-düzgün olmaq, döyünlülük, təmkinlilik, səbrlilik, sülh sevərlik, kinli olmamaq, nəfsi toxluq, halallıq, inam, iman, səda-qətlilik və s.

Qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin məzmunu ilə əlaqədar olaraq ağlin və əxlaqın tərbiyəsinə və eləcə də ruhi tərbiyəyə daha çox diqqət yetirilmişdir. Çünkü insanın şəxsiyyət kimi forma-laşmasında ilk öncə onun idraki imkanları və ictimai mü-nasibətləri əsas götürüldür. Həmçinin onlardan istifadə edərək şəxsiyyət zənginləşdirilir və fəaliyyət şəraiti yaradı-lırdı.

Şəxsiyyət tərbiyəsinin məzmununa daxil edilən ağıl tərbiyəsi göründüyü kimi, yalnız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiymətləndirilmir, həm də əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə vasitəsi və bu keyfiyyətlərdən istifadə edə bilmək imkanı nəzərdə tutulurdu. Ona görə də ağlin tərbiyəsi ilə əxlaqın tərbiyəsi bir-biri ilə sıx əlaqələndirilir və vəhdətdə götürülr. İnsan ağılı və düşüncəsinin yüksək olması, dərinliyi, çevikliyi, sürət-liliyi və insanın dünya haqqındaki bilikləri şəxsiyyət tərbiyəsinin əsas komponentləri hesab edilirdi. Buna görə də insan kiçik yaşlarından ağılı inkişaf etdirməyi və hər işdə ağıllılıq nişanəsi göstərməyi bacarmalıdır. Ağıl hər zaman ən gözəl keyfiyyət hesab edilmişdir.

Qeyd edilən bu ağıl tərbiyəsi orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində də özünü təsdiqləmişdi. Tədbirlik, eləcə də öz yerini bilmək, özünü və digərlərini qiymətləndirmək bacarığı, özünü inkişafa və təkmilləşdir-məyə sövq etmək deməkdir. Bilik almağa cəhd göstərmək,

idarəetmə qaydalarına, ictimai və hüquqi normalarına ədalətlə, vicdanla riayyət etmək bacarığı bədəninin sağlamlığını qorumaqdır.

İdrakla əldə edilən əxlaqi keyfiyyətlər şəxsiyyətin formallaşmasına göstərdiyi təsir orta əsr Azərbaycan mütəfəkkirlərindən X.Şirvanin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin, M.Füzulinin əsərlərində daim diqqət mərkəzində saxlanılmışdı. Ağillılıq bəxti gətirməkdən üstün tutulur. Çünkü ağıllılıq daimi dövlət və ən gözəl zinət hesab edilirdi.

Orta əsr Azərbaycan mütəfəkkiri X.Şirvani elmin böyük carçısı olmuşdur. Ağlı yüksək qiymətləndirən, insan zəkasını və onun yaradıcı qüdrətini alqışlayan mütəfəkkir müasirlərini dövrünün elmlərini öyrənməyə, həmçinin təbliğ etməyə çağırmışdır. O yazırıdı:

Mənəm-mənəm deyib öymə özünü,  
Həmişə müxtəsər eylə sözünü.  
Cahildir özünü tərif edənlər,  
Çox bilirəm, - demə, - bilsən də əgər (32, 75).

Məlum olduğu kimi şəxsiyyətin formallaşması prosesi mürəkkəbdir. Bu prosesdə insanın əmək, fiziki, əqli, əxlaqi və estetik tərbiyəsi mühüm rol oynayır.

Qeyd edək ki, insanın fiziki və mənəvi qüvvələrinin ahəngdarlığına yaxınlaşması şəxsiyyətin formallaşmasına da təsir göstərə bilər. Şəxsiyyətin formallaşması bütöv bir proses olmasına baxmayaraq tərbiyənin cəhətlərinin hər biri digərləri ilə qarşılıqlı əlaqədə şərtlənirdi. Eyni zamanda tərbiyə prosesi vahid özəyə malikdir. Bu özək bitkin şəxsiyyətin inkişafına kömək edir.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində əxlaq tərbiyəsi tərbiyənin, məzmununun ən zəngin tərkib hissəsi

kimi göstərilmişdir. Şəxsiyyətin necəliyi öncə bununla qiymətləndirilmişdi. Onu da qeyd edək ki, əxlaqi kamillik insanın öz-özünü başa düşdüyü və tanıldığı zaman meydan na çıxır.

Nizami Gəncəvi yazırdı:

Özündən hər kim ki, deyil, xəbərdar,  
Bir qapıdan girər, birindən çıxar (27, 26).

və yaxud

Ağıl-kamal bəsləməz, igidliyə ədavət,  
Hünər də, igidlilik də ədalətdir, ədalət (21, 84).

Pedaqogika üzrə elmlər doktoru, professor Yusif Ta-libov yazırdı: “Nizamiyə görə insanı kamillik mərtəbəsinə ucaldan onun aqlıdır, elmidir. İnsan aqlı-kamalı ilə şərəfli-dir. İnsana ədəb öyrədən də onun aqlıdır” (61, 97).

N.Gəncəvinin “Xəmsə”sindəki elmləri şərti olaraq dörd qrupa bölmək olar:

1. insanı, bəşəri öyrənən elmlər;
2. heyvanı, bitkini öyrənən elmlər;
3. daşı, torpağı, yeraltı sərvətləri öyrənən elmlər;
4. hərb elmləri.

Mütəfəkkirin əsərlərindəki qəhrəmanlar (Xosrov, Bəhram, Nofəl, İsgəndər, Nüşabə və s.) yuxarıda şərti olaraq dörd qrupa böldüyüümüz elmlərin demək olar ki, hamisini bilirdilər. Nizamiyə görə ali şəxsiyyət filosofcasına düşünməli və bu elmlərin hamısına aşina olmalıdır.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ən yaxşı əxlaqi-mənəvi keyfiyyətlər təbliğ edilmiş, pis və mənfi keyfiyyətlər isə tənqid edilmişdir.

Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.Xətai və M.Füzuli daima sosial-etik və əxlaq tərbiyəsi məsələlərinə diqqət yetirmişlər. Onların

əsərlərində əxlaq təbiyəsinin məzmunu geniş şəkildə açıqlanmış və təbliğ olunmuşdur. Əsərlərində əxlaq təbiyəsinin məzmununa daxil edilən əsas keyfiyyətlər xeyir-xahlıq, təmkinlilik, düzlük və saflıq olmuşdur. Dahi mütfəkkirlərimiz əxlaq təbiyəsinin həm əxlaqi-saflaşdırıcı, həm də əxlaqi-formalaşdırıcı xüsusiyyətlərini əxlaqi kamiliyə çatmaq mövqeyindən müəyyənləşdirmişlər.

Dahi mütfəkkir N.Tusi əxlaqi keyfiyyətlərin qiymətini və dəyərini onun təzahürü ilə müəyyənləşdirməyi lazımlı bilmişdir. O, insan xasiyyətini və vücudunu təbiətin ziddiyəti hesab etmişdir. Ona görə də o, təbiyə işində hər insanın təbiətindəki fərdi xüsusiyyətləri nəzərə almağı vacib hesab etmişdir. Mütfəkkir əxlaqi keyfiyyətlərə daxil olan fəzilət xüsusiyyətləri haqqında məlumat verərkən elmi əsərlərə söykənmişdir. Onun fikrincə ən şərəfli sənət olan əxlaqın safdaşdırılması məsəlesi şəxsiyyətin əxlaq təbiyəsi sahəsində həm nəzəri, həm də praktik məsələləri əhatə etməli, özünün obyekt və predmeti olan elm sahəsi kimi öyrənilməlidir.

N.Tusi “Əxlaqın saflaşdırılması” elminin məzmununda insan nəfsinin mahiyyətini, hikmətlərə yiylələnməsini və kamilləşmə yollarını pedaqoji-psixoloji əsaslarla şərh etmişdir. Mütfəkkir yazırı: “İlk növbədə uşağın təbiətinə, nəyə qabil olduğunu nəzər yetirmək, ağlına, fərasətinə fikir vermək... vacibdir” (51, 160).

N.Tusi eyni zamanda insanda xoşagəlməz əxlaqi keyfiyyətlərin yaranmasının da izahını vermiş və onların aradan qaldırılması yollarını göstərmişdir. O, daha çox kəsalət və ətaləti, cəhalət və nadanlığı, xudpəsəndliyi və həyasızlığı şəxsiyyəti mənəvi inkişafdan saxlayan amillər kimi göstərmişdir. Ona görə də hətta müsbət keyfiyyətlərin

özü belə ifrata vararsa və ya lazıminca meydana çıxmazsa, mənfi keyfiyyətlər şəklinə düşə bilər.

Orta əsr Azərbaycan mütəfəkkiri M.Əvhədi də təbiyə olmadan insanın lazıminca formallaşmayacağını göstərmışdı. Əvhədinin fikrincə, meyvə almaq üçün bağban ağaclarla qulluq etdiyi kimi, insan da şəxsiyyət kimi formallaşmaq üçün təbiyəyə möhtacdır. O yazırıdı: “Təbiyə almaq o qədər də asan iş deyil, çətindir, lakin sonu şirindir” (47, 98). Onu da qeyd edək ki, Əvhədi özbaşına böyüməyi ən qorxulu hal hesab etmişdir.

M.Əvhədi digər mütəfəkkirlərdən fərqli olaraq uşağın təbiyəsini dayəyə tapşırmağa qarşı çıxmışdır. Onun fikrincə, övladın təbiyəsi ilə ancaq valideynlər, xüsusilə də ata məşgül olmalıdır. O yazırıdı:

Özün əkdiyinə, ey ata inan,  
Yaxşı olar, özün olasan bağban...  
Bağda budaq sınsa qəm çəkməz baxan  
Onun hər dərdini bil çəkər bağban (47, 111).

Mütəfəkkir başqa bir əsərində yazırıdı: “Övladın gül də olsa sənindir, tikan da” (47, 93). Ona görə də elə etmək lazımdır ki, övladın gül olsun, tikan yox. Əvhədi yazırıdı:

O, bir xəzinədir, qorunsa əgər,  
Yoxsa zəhmətlərin olacaq hədər  
Sənindir, gül olsun, o yaxud tikan,  
Özün əkdiyini xar etmə, aman (47, 112).

Onu da qeyd edək ki, mütəfəkkir əsərlərində təbiyəni sadə və əxlaqi-mənəvi keyfiyyətlərlə məhdudlaşdırıbmamışdır. O, elm, danışiq, və peşə öyrətməyi də təbiyə işinə daxil etmişdir. Mütəfəkkirin fikrincə elm öyrənməyin yollarına bələd olandan sonra hər kəs öz-özünü elm ilə kamilləşdirməyə çalışmalıdır. Əvhədi elmi kamillilik mən-

bəyi saymış və şəxsiyyəti elmsiz formalaşdırmağı mümkün hesab etmişdir.

Orta əsr Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi də şəxsiyyətin formalaşmasında tərbiyə amilinə toxunmuşdur. O yazırıdı: “Tərbiyə böyük aləmdə, kiçik aləm olan insanı fəaliyyətə hazırlayır, özünə özünü tanıdır. Bütün maddi və mənəvi aləmi özündə birləşdirən “mən”ini inkişaf etdirir və haqqqa qovuşdurmuş olur” (35, 87).

Nəsimiyə görə tərbiyə insanın özünüdərkinə şərait yaratmalı və kömək etməlidir. Özünüdərk təlim yolu ilə və biliklərə yiylənlənməklə baş verir. Belə ki, bu yönümü istiqamətləndirən iradəlilik və ağıllılıq keyfiyyətlərini də tərbiyə formalaşdırır.

Dahi orta əsr Azərbaycan mütəfəkkiri Ş.İ.Xətaiyə görə özünü dərk edən və anlayan insan öz kimliyini, özünü, nəfsini bilməli, büdrəmələrə və cinayətlərə yol verməməlidir. Onuda qeyd edək ki, Ş.İ.Xətai irsən saf olmayan təbii imkanlı şəxsləri tərbiyə ilə saflaşacağına inanmamışdır. Güzgüsü pak olmayan insan Xətaiyə görə ən yaramaz insandır. Belə insanların yaxşılığına və insan adını doğrultmasına heç bir ümid yoxdur. O yazırıdı:

Bilməyən kəndi vücudun, həqqi bilməz, lacərəm,  
Kim ki, bildi nəfsini aləmdə gümrah olmadı.  
Güzgüsü pak olmayanın çarəsi yoxdur pasinə  
Qaldı məhrum ta əbəd ol anə həmrəh olmadı.  
Hər nə qılsan nikü bəd, axır sana ol tuş olur,  
Çəkmədi şərməndəlik, hər kim ki, bədxah olmadı  
(34, 171).

Mütəfəkkir bu şeirində yaxşılığın hər kəsin özü üçün yaxşılıq bədhaxlığı da eləcə bədxahlıq doğurduğunu bildirmiştir. O, eyni zamanda insanın öz vücudunu bilərək

özünü təkmilləşdirməsi və formallaşdırması ilə məşğul olmasını da məsləhət görmüşdür.

Dahi Azərbaycan mütəfəkkiri M.Füzuli də insana və onun yaradıcı gücünə inanmış, bu gücü tərbiyə ilə istiqamətləndirməyi bilirmişdir. O, əsərlərində göstərmişdir ki, insan səy və inad etsə quru ağacların bar verməsinə xaraba səhraların da laləzara çəvrilməsinə nail ola bilər. Ona görə ki, o, insanın insan ləyaqətinə çatmasında elmin və maarifin gücünə inanırdı. Mütəfəkkir tərbiyə alanın səyindən bəhs etdiyi kimi, tərbiyə verənin də məsuliyyətini unutma-mışdır.

Pedaqogika üzrə elmlər doktoru, professor Ə.Seyidov yazırıdı: “Füzuli göstərir ki, tərbiyə verən öz işini çox məsuliyyətlə yerinə yetirməli, xüsusi səy və diqqətlə tərbiyə işi ilə məşğul olmalıdır. Lazım gəldikdə tərbiyə etdiyi şəxsə “ciyərdən qan” verməlidir (57, 194).

Qeyd edək ki, Füzuli belə bir tərbiyəni yalnız məktəb yaşından deyil, körpəlikdən verilməsini düzgün hesab edirdi. Onun fikrincə balaca uşağı hənsi məqsəd üçün tərbiyə etsən, o cür də yetişəcəkdir. O, uşağı nəzarətsiz və özbaşına buraxmağın qəti əleyhinə çıxmış, mütləq məktəbdə təlim-tərbiyə almağa cəlb etməyi vacib saymışdır.

M.Füzuli əsərlərində tərbiyənin məzmununu və vəzi-fəsini geniş planda, yəni əqli, əxlaqi, estetik, fiziki və əmək-peşə hazırlığı səviyyəsində verilməsini göstərmişdir. Mütəfəkkir dövründə feodalizm yüksək inkişaf etmişdir. Həmin dövrdə feodallar öz övladlarına əsilzadə tərbiyəsi verdirmiş, fiziki tərbiyədən və əmək tərbiyəsindən çəkinmişlər. Füzuli isə tələb edirdi ki, uşaq kimin övladı olursa olsun hərtərəfli və ahəngdar tərbiyə olunmalıdır.

Əgər tərbiyə düzgün aparılmazsa tərbiyə olunandan tam, bütöv insan formalaşmaz. Mütəfəkkir bu haqda yazdı:

Ey xacə, gər qulundan oğulluq murad isə,  
Şəfqət gözülə bax ona daim oğul kimi.  
Gər oğluna dilərsən ola sahibi-ədəb,  
Əlbəttə, eylə zillətə mötad qul kimi (15, 79).

Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində şəxsiyyət tərbiyəsinin məzmununa daxil edilən əqli tərbiyə yalnız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiymətləndirilmiş, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə vasitəsi və eləcə də, bu keyfiyyətlərdən istifadə imkanı kimi nəzərdə tutulmuşdur. Buna görə də onların əsərlərində əqli tərbiyə ilə əxlaq tərbiyəsi daima bir-birilə sıx əlaqələndirilmiş və vəhdətdə götürülmüşdür.

Qeyd edək ki, təhsil almaqla və səyahətlərə çıxmaqla insan ağlını dərinləşdirir, təkmilləşdirir hərəkət və davranışlarında tələbat və ehtiyaclarının ödənilməsində yüksək əxlaqi keyfiyyətlərdən istifadəyə səy edir. İnsan özünü yüksək səviyyədə təzahür etdirməsə xeyir ziyandan çox olar. Ağıllılığı təmin edən öyrənmə, təhsil və bilik fayda verir. Ona görə ki, təhsil şəxsiyyətin kamiliyini təmin edir.

Onu da qeyd edək ki, şəxsiyyət tərbiyəsinin məzmununda əmək tərbiyəsi, estetik tərbiyə və fiziki tərbiyə məsələlərinə də yer verilmişdir. Bir-biri ilə sıx əlaqədə və vəhdətdə olan tərbiyənin bu növləri şəxsiyyətin ahəngdar inkişafına xidmət etmişdir. Əməksevərlik, peşəkarlıq, zəhmətə qatlaşma, sağlamlıq, gümrəhliq və çeviklik kimi müsbət əxlaqi keyfiyyətlərə malik olan insanlar həm də xeyirxah və ədalətli, yetkin və müdrik, kamil insan və əsil şəxsiyyət sayılmışlar.

Şəxsiyyət tərbiyəsinin vəzifələri sırasında ahəngdar inkişafı təmin etmək, insanı kamillik səviyyəsinə yüksəltmək, insanı təbii və sosial vəzifələri ləyaqətlə yerinə yetirməyə hazırlamaq mühüm yer tutur. Bu vəzifələrin düzgün yerinə yetirilməsi üçün böyükən insandan öncə ailə tərbiyəsinin düzgün qurulması tələb olunmalıdır.

Təsadüfi deyildir ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ailə ilkin tərbiyə ocağı sayılmış, usağın həyatda əldə etdiyi bütün qabiliyyət və keyfiyyətlərdə ailənin mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir. Çünkü ata və ananın tərbiyəçilik funksiyası şəxsiyyətin formallaşmasında mühüm rol oynayır.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində sosial bərabərlik və ümumilik arzu olunmuşdur. Lakin real olmadığından hər bir şəxsə tərbiyəlilik tələbləri ayrıca verilmiş və hər bir insanın özünü şəxsiyyət kimi təkmilləşməsi özündən asılı hesab edilmişdir.

Qeyd edək ki, hər kəs öz mövqeyini və eləcə də, yaşıyışını, qazandığı əqli, əxlaqi, fiziki, estetik və əmək tərbiyəsi hazırlığı ilə təmin etməlidir. Cəmiyyətdə əsrlərlə təcrübə keçərək formalاشan əxlaq normaları insanın əxlaq tərbiyəsinin məzmununu və vəzifələrini müəyyənləşdirmiş və şəxsiyyətin başlıca keyfiyyətinə çevirmişdir.

Yekun olaraq onu qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin məzmununda ilk öncə insanların bir-birilə ünsiyyət və münasibət mədəniyyətinə, davranış tərzinə və normalarına yiyələnməsi əsas yer tutmuş, cinslərarası ünsiyyət, münasibət və davranış xüsusiyyətləri üstünlük təşkil etmişdir.

## **2.3. Müasir şəraitdə şəxsiyyətin formallaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti**

Müasir şəraitdə ölkəmizdə tərbiyə işinin əsas məqsədi böyük nəslidən əxlaqına, tərbiyə mədəniyyətinə və vətəndaşlıq keyfiyyətlərinə yiyələndirməkdən ibarət olmuşdur. Burada xüsusi məqsəd onu yaşatmaq, təbii və ictimai vəzifələri yerinə yetirmək və fəaliyyət göstərmək üçün hazırlamaq, ümumi məqsəd isə onun hərtərəfli və ahəngdar inkişafına nail olmaqdan ibarətdir.

Əsas xüsusi və ümumi məqsədə nail olmağın yeganə yolu isə yenə də təhsildir. Çünkü təhsil hər zaman insanların özünü və dünyani dərkətməsinin təminatçısı rolunda çıxış edir. Təhsil hərtərəfli və ahəngdar inkişafa təkan verir. Bilik elmi məhsulları məlumatata çevirir, qanuna uyğunluqları aşkarlayır. Buna görə də tərbiyə şəxsiyyətin yetkinləşmə prosesində təhsil vasitəsilə daha güclü amilə çevrilir.

Onu da qeyd edək ki, təhsil vasitəsilə şəxsiyyətin inkişafını və tərbiyəsini daha optimal, daha səmərəli və daha düzgün elmi əsaslarla qurmaq olur. Cəmiyyətin müasir inkişafı şəraitində təbii-ictimai fəallığa malik normal insan formallaşdır.

İnkişaf həyatın müasir mərhələsində böyük insanın tərbiyəsi şəxsiyyət yetişdirilməsi vəzifəsi ilə üst-üstə düşür və bu öz həllini tapır. Bu gün əsas vəzifə insanların kamillik səviyyəsinə çatdırılması və onun şəxsiyyət bütövlüyüünə nail olmasıdır.

İctimai fikir tarixində bir çox ideya və baxışlar ciddi dəyişikliklərə uğraya-uğraya və təkmilləşə-təkmilləşə min illər boyunca tarixi inkişaf mərhələsi keçərək günümüzə

qədər gəlib çıxmışdır. Bütün bunlar müxtəlif mənbələrdə qorunub saxlanılmış, nəsildən-nəslə ötürülmüş, elmi baxışların nəzəri və praktik inkişafına təkan vermişdir.

İctimai-pedaqoji fikrin, o cümlədən onun baş problemi olan şəxsiyyətin formallaşması ideyasının ilkin təsəvvürləri və mənzərsinin birinci mənbəyi xalqın yaratdığı incilərdir, yəni xalq pedaqogikasıdır.

İnsanın istəyi və arzularından xəbər verən qayaüstü rəsmlər (Qobustan və Gəmiqaya qayaüstü rəsmlər-T.X) qədim insanların təfəkkür və idrak dairəsində düşündüyüünü və məqsədyönlü hərəkət etdiyini sübut edir. Hələ ağac qabıqlarına, heyvan dərilərinə və sal daşlara yazı üçün müraciət edilməmişdən min illər bundan əvvəl insanlar öz arzu və istəklərini, təbiətə, insanlara münasibətlərini əsatirlərdə, rəvayətlərdə, nağıllarda, bayatılarda və digər qoşmalarında ifadə etmişlər.

Şifahi şəkildə ağızdan-ağıza keçən bu təfəkkür məhsulları xalqın həyatını, məişətini, düşüncələrini, mübarizəsini, inam və əqidələrini ifadə etmişdir. İnsanın tərbiyə sahəsindəki təcrübə və biliklərini sələflərdən xələflərə vermək işi xüsusi ustalıq, qayda-qanun, adət və ənənə tələb etmişdir. Bu yolla xalq pedaqogikası yaranmışdır. Beləlik-lə də elmi pedaqogika meydana gəlməmişdən çox-çox əvvəl xalq pedaqogikası mövcud olmuşdur (28, 43).

Orta əsr Azərbaycan pedaqoji fikir nümayəndələrinə görə, genetik-ırsı imkanlar, mühit və sistemli tərbiyə hansı mahiyyət və məzmunda olarsa, insan da həmin məzmun və mahiyyətə yiyələnər. Bu zaman isə insan həyatda qazandıqlarını öz hərəkətində, davranışında, fəaliyyətində və ideyalarında nümayiş etdirər.

Bütün varlıqların ən mürəkkəbi olan insanın inkişafı və formalaşması insan əli və ağılı ilə hələlik tam kodlaşdırmaq mümkün olmasa da, ona təsir amillərini məqsədyönlü şəkildə nəzərə almaqla və mümkün təsirlər vasitəsilə təşkil etməklə insanın özünü təkmilləşdirməsinə nail olmaq mümkündür. Çünki bu ona təbii imkan kimi yaradan tərəfindən verilmişdir.

Tərbiyəcidən asılı olan əsas məsələ böyükən insanı elmi-pedaqoji əsaslarla sosial mühitdə məqsədəməfaviq şəraitdə kamil bütöv şəxsiyyət kimi yetişdirməkdən ibarətdir.

Şəxsiyyətin bütövlüyü vicdan əxlaqına, tərbiyə mədəniyyətinə, qənaətçilik keyfiyyətlərinə, vətəndaşlıq yetkinliyinə və güclü iradı qüvvəyə yiyələnməklə yaranır. Həmçinin bütöv tam bir şəxsiyyət söz və əməl birliyində faydalı, qurucu davranış və hərəkətdə qabiliyyətli olmaqdə təbii, ictimai və hüquqi vəzifələri ləyaqətlə yerinə yetirməkdə özünü göstərir.

Qeyd edək ki, müasir inkişaf şəraitində şəxsiyyət dedikdə təbii-ictimai fəallığa malik normal insan nəzərdə tutulur. Həyatın müasir mərhələsində böyükən insanın tərbiyəsi şəxsiyyətin yetişdirilməsi vəzifəsi ilə üst-üstə düşür və bu öz həllini tapır. Bu gün əsas vəzifə insanın kamillik səviyyəsinə çatdırılması və onun şəxsiyyət bütövlüğünə nail olmasıdır.

Azərbaycan ictimai-pedaqoji fikri bunun üçün zəngin nəzəri və praktik əhəmiyyətli dəyərlərə malikdir. Tarixi faktlar göstərir ki, bu dəyərlərdən istifadə edib, intibahə qovuşan xalqımız insanın əqli yaradıcı imkanlarının yüksək səviyyədə inkişafına nail olmuş, qanunlara hamılıqla əməl olunması şəraitində vicdan əxlaqına, başlıca olaraq

tərbiyə mədəniyyətinə və vətəndaşlıq qüruruna yiyələnmişdir.

Müasir şəraitdə ölkəmizdə tərbiyə işinin əsas məqsədi böyük nəslidən əxlaqına, tərbiyə mədəniyyətinə və vətəndaşlıq keyfiyyətinə yiyələndirməkdən ibarət olmalıdır. Məqsədə nail olmağın əsas yolu və əsas vasitəsi isə təhsildir.

Qeyd edək ki, Azərbaycan ictimai-pedoqoji fikri daim təhsilin fasiləsizliyi və hərtərəfliliyi ideyasını irəli sürmüdüdür. Bu ideyadan bu gün də istifadə edilməsi şəxsiyyətin ahəngdar inkişafında və kamilliyində çox böyük əhəmiyyət daşıyır.

Təhsilin hərtərəfliliyi istər humanitar elmlərin (ədəbiyyat, tarix, fəlsəfə, sosiologiya), istərsə də təbiət elmlərinin (fizika, biologiya, astronomiya, riyaziyyat, kimya) və mənəvi ruhi elmlərin (din, etika, estetika, pedaqogika, psixologiya) birlikdə öyrənilməsini nəzərdə tuturdu. Yəni bu fənlər haqqında olan biliklər bir-birilə əlaqəli şəkildə öyrənilməli və dünyyanın bütün tərəflərdən anlayaraq düzgün dərk edilməsinə şərait yaradılmalıdır.

Təsadüfü deyildir ki, orta əsr ictimai-pedoqoji, fəlsəfi və ədəbi fikir sahiblərinin hamısı universallığa eləcə də, bilik hərtərəfliyinə malik olmuşlar. Fasiləsiz təhsil hamı üçün deyil, təlimə marağı, meyli və qabiliyyəti olanlar üçün nəzərdə tutulmuşdur.

Təhsilin universallığı əsas məqsədə yəni ki, bütün şəxsiyyət “mən”inin yaranmasına və möhkəmlənməsinə, onda əxlaqının, ədalət və humanizmin, xeyirxahlığın, ürək saflığı və məhəbbətinin, iradəlilik və sədaqətin, şərəf və namusun, cəsarət və sözü bütövlüğünün iradi möhkəmliyə aparıcı qüvvəyə və hissəcə çevrilməsinə eləcə

də, düzgün nəticə çıxara bilmək qabiliyyətinin formalaşmasına gətirib çıxarmalıdır.

İslam dinində Allaha inam borcu insanın bütün digər əməllerinin əsas göstəricisi kimi şərh edilirdi. İslam mövqeyi və vəzifəsindən, ölkəsi və dövlətindən asılı olmayaraq insanları vətəndaşlıqda eyniləşdirir, onları tam olan dünyanın vətəndaşı kimi bir-birinə qarşı mehriban olmağa çağırırdı (36, 30).

Tarixi təcrübə öyrədir ki, insanda sağlam inam və əqidənin olması onu ziyanlı hərəkətlərdən çəkindirmişdir. Dəyişməz, görünməz, əbədi və tək olan Allaha inam temizlik, saflıq əqidəsi şəxsiyyətin idealını müəyyənləşdirmiş, onun fəaliyyətinə hərəkət və davranışına aydınlıq, qətilik və ülvilik vermişdir. Buna görə də müasir tərbiyə işində inam və əqidənin formalaşması daim diqqət mərkəzində olmalıdır. Bu həm təhsil prosesində, həm də təlimdənkənar tədbirlərdə həyata keçirilməlidir. Heç bir xarici nəzarət və heç bir hüquqi qanun insanın hərəkət və fəaliyyətində ləyaqəti tam dolğunluğu ilə təmin edə bilməz. Əgər insanın qəlbində yaradana və onun ali qüdrətinə inam yoxdursa insan kamilləşə bilməz.

Buna görə də şəxsiyyətin bütövlük kateqoriyası kimi vicdan əxlaqi insanın daxili aləminin və mənəviyyat dünyasının özülünü təşkil edir. Dinin tərbiyəedici imkanlarından istifadə edilməsi bu cəhətdən yaxşı nəticə verər.

Orta əsr Azərbaycan mütəfəkkirləri səbrin, dözümün və təmkinliyin şəxsiyyətin əsas keyfiyyətlərindən olduğunu qeyd etmiş, iradi qüvvəsinə yiylənməyi vacib saymışlar. Müasir tərbiyə işində məhz bu keyfiyyətlərin böyüküən nəsildə yaradılması şəxsiyyətin uğurlu fəaliyyətə yönəlməsinin əsasını təşkil etmişdir.

Qeyd edək ki, elm, mədəniyyət, fəlsəfə və dövlət quruculuğu tarixinə düşmüş böyük şəxsiyyətlər yüksək istedad və qabiliyyətləri ilə yanaşı, özünəməxsus xarakter xüsusiyyətləri ilə də seçilmişlər. Belə şəxsiyyətlər əqidə böyüklüyü və xarakter xüsusiyyətləri ilə öndə getmişlər. Bu isə bu kimi insanlarda xarakter qətiliyinin və daxili ideya qüvvələrinin əməli işə çevrilməsinə təkan vermişdir.

Ümumən qəbul edilməsindən asılı olmayaraq, bu qeyri-adi hadisəyə və tarixə çevrilmişdir. Əlbəttə, hamı böyük iradə qüvvəsinə və güclü xarakterə malik böyük şəxsiyyət kimi tarixə düşə bilməz. Lakin hər kəs bir insan ömrü müddətində özünəməxsusluğunu və öz fonemen tipini meydana gətirə bilər. Çox zaman prinsipallıq, obyektivlik, ədalətlilik, xeyirxahlıq, halallıq, işgüzarlıq və mənfi keyfiyyətlərlə barışmazlıq güclü xarakterə malik şəxsiyyətlərdə üzə çıxır. Deməli şəxsiyyətin praktik fəaliyyətə hazırlığında peşəkarlıqla, əxlaqi-mənəvi kamilliliklə yanaşı iradə qüvvəsinə və güclü xarakterə yiyələnməsi də mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində münasibət, ünsiyyət və davranış tərbiyəsi şəxsiyyət yetişdirilməsində ilkinlik mərhələsini təşkil etmiş və bütün ömrü boyu tənzimləmə funksiyasını yerinə yetirmişdir. Burada həmcinslərin davranış tərzləri, bir-birlərinə qarşı münasibət və ünsiyyət mədəniyyətləri, eləcə də, insanların cəmiyyətdə davranış səviyyəsi diqqət mərkəzində dayanır. Ona görə ki, cinslərarası münasibətlər şəxsiyyətlərarası münasibətlər kimi inkişaf edir.

Bütün zamanlarda əxlaq və mənəviyyat şəxsiyyət bütövlüğünün aparıcı meyarı kimi götürülmüşdür. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin mənəviyyatı de-

dikdə insaların xeyrinə xidmət edən ümumbəşəri dəyərlərin təzahürü nəzərdə tutulur. Çünkü əsas mənəvi inkişaf amili olan islam dini şovinist dinçilik ruhundan tamamilə uzaq ümumbəşəri məhəbbət metodologiyasına söykənir.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ürəkdən sevmək və zövq ala bilmək hissinin güclü olması şəxsiyyət bütövlüyü kimi qiymətləndirilir. Bu cəhət müasir şəraitdə də tərbiyə işinin əsas məzmununa daxil edilməlidir. Çünkü insanın insana mənəvi təsiri məhəbbətlə sevməklə mümkündür.

Onu da qeyd edək ki, hörmət, ehtiram və ləyaqət hissi də elə məhəbbətlə əlaqədardır. Ona görə ki, anaya, ataya, bacıya, qardaşa, qohuma, dosta, qonşuya məhəbbətlə münasibət, insanlara təbiətə, təbiətin sərvətlərinə və gözəlliliklərinə münasibət insanın insani mövqeyini müəyyənləşdirir. Ona sağlam və faydalı münasibət üçün şərait yaradır.

Qeyd edək ki, məhəbbət hissi fədakarlığı, cəsarəti, təmkini, sədaqəti, hörmət və anlaşmanı, etibarı doğurur və insanı ən nəcib duyğulara qovuşdurmaq üçün ucaldır. Bu na görə də orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində məhəbbət hissinin tərbiyəsinə daha diqqətlə yanaşılmış və şəxsiyyətin bütövlük keyfiyyəti kimi qiymətləndirilmişdir.

Buna görə də müasir tərbiyə işində böyükən nəslin mənəvi inkişafını sağlam ruhda təmin etmək üçün məhəbbət tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Sevməyi bacaran insan torpağa, insanlara və təbiətə xəyanət gözü ilə baxa bilməz. Ona görə ki, sevən insan yalani, kələyi və insanlara aldadıcı münasibəti öz şəxsiyyətinə sığışdırmas. Belə ki, insanlara sevgi dolu ürəklə yanaşğından saflıq, təmizlik xeyirxahlıq və fədakarlıq nümunəsi göstərər, qərəzdən, kindən və saxtakarlıqdan uzaq olar.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində şəxsiyyətin mənəvi yetkinliyinə və bütövlüyünün əsas keyfiyyətlərindən biri kimi, qənaətcilliyə əməl edilməsi qeyd edilmişdir (60, 71).

Araşdırımlar göstərir ki, bütün dövrlərdən bəri şəxsiyyətin ləyaqət və şərəf hissinin qorunması, özünün hər kəsdən asılı olmayan yaşayışını təmin edə bilməsində qənaətçilik əsas keyfiyyət kimi qiymətləndirilmişdir.

Qeyd edək ki, müasir şəraitdə şəxsiyyətin tərbiyəsində qənətcillik keyfiyyətinə insanın yiylənməsi daha zəruri hesab edilir.

Hər bir xalqın dilində alilik, saflıq, ucalıq və müqəddəslik bildirən söz az deyil. Vətəndaş kəlməsi belə dərin məna və əhatəli məzmun ifadə edən sözdür. Ona görə ki, həm əlamət, həm də keyfiyyət bildirir.

Vətəndaş o, şəxsə deyilir ki, müstəqil bir dövlətə mənsubdur. Uşaq anadan vətəndaş olmaq üçün doğulsa da, vətəndaşlıq mənəviyyatı keyfiyyətinə birdən-birə yiylənmir. Hər bir insanın kiçik yaşlarından vətəndaş kimi hazırlanmaq və tərbiyə olunmaq ehtiyacı vardır. Çünkü vətəndaşlıq həm də şəxsiyyətcə yetkinliyin fiziki və əxlaqi-mənəvi kamilliyin nümayishi deməkdir.

Vətəndaşlıq o, zaman əxlaqi normada təzahür edir ki, qanunun aliliyi və hökmranlığı gənc nəslin tərbiyəsinin tərkib hissəsinə çevrilsin. Daha dəqiq desək əsl kök və inam mənbəyi olsun. Bu tarixən də belə olmuşdur.

Qeyd edək ki, bu gün şəxsiyyətin vətəndaşlıq borcuna və ləyaqətinə yiylənməsi şəxsiyyət tərbiyəsinin ən aktual problemlərindəndir. Məhz buna görə də orta əsr Azərbaycan mütəfəkkirləri bu cəhətdən maraqlı ideyalar irəli sürmüşlər.

Onu da qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində əxlaqi hiss olan vicdan hərəkətinin şüurlu və düşnülmüş icrasıda öz həllini tapmışdır. Vicdanlılıq özünü-dərkələ, özünə hörmətlə, özünə nəzarətlə, təvazökarlıqla, xeyirxahlıq səyilə və ləyaqət hissi ilə əlaqəli olmuşdur.

Deməli, şəxsiyyətin xarakter keyfiyyətləri onun vicdanlı və ya vicdansız olduğunu müəyyənləşdirir. Çünkü xarakter ağıllın, ürəyin və hərəkətin sadəcə istəyi, qənaəti, təzahürü kimi deyil, necə deyərlər vərdişi kimi özünü göstərir.

Sonda onu qeyd edək ki, müasir şəraitdə şəxsiyyətin bütövlüyünün formalasdırılması üçün zəngin tarixi təcrübə mövcuddur. Orta əsr Azərbaycan mütəfəkkirlərinin (X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin) fikirləri bir daha təsdiq edir ki, konkret məlum amillərlə fomalaşan şəxsiyyətin iradi qüvvəsi xarakter özünəməxsusluğu və yüksək vətəndaşlıq keyfiyyətləri ilə özünü bürüzə verdikdə tarixi-ictimai vəzifələrin icrasında fəallıq göstərir və liderlik səviyyəsinə yüksələ bilir.

## NƏTİCƏ

Şəxsiyyətin formallaşması haqqında ideyalar qədim dövrlərdən başlayaraq meydana çıxmışdır. Cəmiyyətin inkişafında müvafiq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir.

Orta əsrдən başlayaraq bu problemlə əlaqədar əhəmiyyətli nəzəri fikirlər söylənilmiş, praktikada optimal həlli yollarının göstərilməsinə səy edilmişdir.

Qeyd edək ki, bu dövrdə şəxsiyyətin formallaşması ideyası insanın tərbiyə edilməsi kimi başa düşülmüş və yaxşı insan yetişdirilməsi məqsədini daşımışdır.

Orta əslrlərdə bu məqsəd daha da aktuallaşmış, kamil insana və yaxud insanın kamilliyinə nail olmaq niyyətinə çevrilmişdi. Şəxsiyyətin formallaşması problemi insan haqqında biliklərə bələd olmayı və ona tərbiyəvi təsir göstərə bilmək ustalığına yiyələnməyi tələb edirdi.

Bildiyimiz kimi insanın şəxsiyyət kimi formallaşmasına üç əsas amil təsir göstərir:

1. İrsiyyət;
2. Mühit;
3. Tərbiyə.

İnsan psixi inkişafa səbəb olan təbii imkanlar və irsi keyfiyyətlərlə doğulur. Sosial mühitdə məqsədyönlü, sistemli və ardıcıl tərbiyəvi təsirlərlə inkişaf edir. Özündərk və özünütəkmilləşdirmə ilə isə şəxsiyyət kimi formallaşma keçirir.

Şəxsiyyətin formallaşması təbii və bioloji inkişafa uyğun olaraq insana edilən tərbiyəvi təsirlərlə formallaşır. İnsanın öz ehtiyacını və tələbatını ödəməsi, təbii-ictimai

funksiyalarını yerinə yetirməsi prosesində özündərk səviyyəsinə uyğun olaraq özünü təkmilləşdirir.

Onu da qeyd edək ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində mövzu ilə bağlı fikir müxtəlifliyi olsa da, şəxsiyyətin yetkinliyində, bütövlüyündə və formalasmasında konkretlilik ifadə olumuşdur.

Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində şəxsiyyətin cəmiyyətdə daşıdığı ictimai vəzifəyə və tutduğu mövqeyə görə tələb verilmiş və o, bu meyarlarla qiymətləndirilmişdir. Buna görə də valideyn tərbiyəçi funksiyasını ləyaqətlə daşımalı və nəsillərin kamil ötürücüsü olmalıdır.

Cəmiyyəti idarə edən şəxsiyyətlər ədalətli, səbirli, iradəli, xeyirxah və cəsarətli olmalı və insanlar üçün örnəyə çevrilməlidirlər. Belə insanlar normal sosial və mənəvi mühit yaratmaqla hər bir fərddə şəxsiyyət bütövlüğünün və vətəndaş ləyaqəti hissinin inkişafına təkan verməlidirlər.

Onu da qeyd edək ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyətin formalasmasında tərbiyəyə daha çox üstünlük verilmişdir. Ona görə də onlar şəxsiyyət tərbiyəsinin məzmununu, mahiyyətini, prinsiplərini və metodlarını konkret olaraq müəyyənləşdirə bilmişlər. Həmçinin onlar fərd, şəxs, şəxsiyyət və insan anlayışlarını şəxsiyyətin formalasmasının daxili və xarici ziddiyyətlərinin inkişafı ilə izah etmişlər.

Qeyd olunmalıdır ki, şəxsiyyətin formalasması anlayışı insanın bioloji, sosioloji və ictimai-tərbiyə amillərinin təsiri vasitəsi ilə hərtərəfli inkişaf etdirmişdir. Həmçinin insan özünü dərk etmiş və özünütəkmilləşdirmişdir. Buna görə də şüur, ünsiyyət və fəaliyyət şəxsiyyətin strukturunu

nun tərkib hissəsi hesab edilmişdir. Şəxsiyyətin inkişafı xarici təsirlərin və daxili qüvvələrin hərəkətverici təsirləri ilə formalaşmışdır.

Müasir şəraitdə şəxsiyyət bütövlüyünün formalaşması üçün zəngin pedaqoji irs mövcuddur. Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.Xətai və M.Füzuli kimi görkəmli orta əsr Azərbaycan mütəfəkkirlərinin pedaqoji fikirləri müasir tərbiyə işində elmi-pedaqoji əsas və örnək kimi götürülə bilər. Onların şəxsiyyətin formalaşması haqqında söylədikləri fikirlər milli tərbiyə nəzəriyyəsinin elmi əsaslarını təşkil edir.

Deyilənlərdən belə nəticəyə gələ bilərik ki, vəsait orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyət tərbiyəsinin konkret metodlarının olduğunu və prinsiplərə əsaslandığını uğurla müəyyənləşdirə bilmışdır.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Ağayev Ə. Ə. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formallaşması problemi. Bakı: Avropa, 2005.
2. Axundov M.A. Zamanı qabaqayanlar. Bakı: Azərnəşr, 1990.
3. Aslanov A. M. Aristotel poetikasının Şərq fəlsəfi və ədəbiyyatında mövqeyinə dair. Bakı: Azərnəşr, 1974.
4. Araslı H. M. Füzuli. Bakı: Maarif, 1958.
5. Araslı H. M. Xəqani Şirvani. Bakı: Yaziçı, 1982.
6. Bünyadov Z. M. Azərbaycan VII -IX əsrlərdə. Bakı: Elm, 1989.
7. Bakıxanov A. A. Gülüstani-İrəm. Bakı: Maarif, 1951.
8. Cərulla qızı N. Mütəfəkkirlər şəxsiyyət haqqında. Bakı: Azərnəşr, 1991.
9. Cəfərov M. C. Füzuli düşünür. Bakı: Azərnəşr, 1969.
10. Əliyev R. İ. Şəxsiyyət və onun formallaşmasının etnopsixoloji əsasları. Bakı: Yaziçı, 2000.
11. Fahrettin R. Nasireddin Tusi düşüncəsində varoluş. Ankara 1985.
12. Füzuli M. Divanı. Bakı: Maarif, 1955.
13. Füzuli M. Seçilmiş əsərləri. Bakı: Maarif, 1983.
14. Füzuli M. Əsərləri. II c. Bakı: Azərbaycan EA, 1949.
15. Füzuli M. Əsərləri. IV c. Bakı: Azərbaycan EA, 1961.
16. Füzuli M. Əsərləri. III c. Bakı: Azərbaycan EA, 1958.
17. Füzuli M. Əsərləri. I c. Bakı: Azərbaycan EA, 1961.
18. Füzuli M. Mətlə. “l – e” taqad. IV. Bakı: Yaziçı, 1987.
19. Füzuli M. Əsərləri. V c. Bakı: Elm, 1985.
20. Gəncəvi N. İsgəndərnamə. Bakı: Yaziçı, 1982.
21. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı: Azərnəşr, 1953.
22. Gəncəvi N. Yeddi gözəl. Bakı: Azərbaycan EA, 1974.

23. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı: Azərbaycan EA, 1974.
24. Gəncəvi N. İsgəndərnamə / İqbalnamə. Bakı: Azərbaycan EA, 1967.
25. Gəncəvi N. Leyli və Məcnun. Bakı: Yaziçı, 1982.
26. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı: Yaziçı, 1981.
27. Gəncəvi N. Yeddi gözəl. Bakı: Yaziçı, 1983.
28. Həsimov Ə. Ş. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı: Maarif, 1970.
29. Həsimov Ə. Ş. Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə. Bakı: Maarif, 1991.
30. Həmzəyev M. Ə. Pedaqoji psixologiya. Bakı: Maarif, 1991.
31. Xaqani Ə. Seçilmiş əsərləri. Bakı: Azərbaycan EA, 1956.
32. Xaqani Ə. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1978.
33. Xətai Ş. İ. Əsərləri. Bakı: Şərq-Qərb, 2005.
34. Xətai Ş. İ. Keçmə namərd körpüsündən. Şeirlər və poemalar. Bakı: Yaziçı, 1988.
35. İmadəddin N. Seçilmiş əsərləri. Bakı: Lider, 2004.
36. İslam: Qısa məlumat kitabı. Bakı: Azərnəşr, 1985.
37. Kazımov N. M. Məktəb pedaqogikası. Bakı: Çaşıoğlu, 2002.
38. Kazımov N. M. Tərbiyənin elmi pedaqoji əsasları. Bakı: Maarif, 1983.
39. Köçərli F. Q. Azərbaycan ədəbiyyatı. Bakı: Elm, 1978.
40. Komenski Y. A. Seçilmiş pedaqoji əsərləri. Bakı: Maarif, 1961.
41. Qasımovə L. N., Mahmudova R. M. Pedaqogika. Bakı: BDU, 2003.

42. Qaralov Z. İ. Nəsirəddin Tusinin elmi-pedaqoji ırsinin öyrənilməsi haqqında //Azərbaycan məktəbi, 2001, № 1, s.33-35.
43. Quliyev S. M. Məktəblilərin mənəvi tərbiyəsində ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Bakı: Yaziçı, 1982.
44. Qasımlı M. P. Şah İsmayıllı Xətainin poeziyası. Bakı: Elm, 2002.
45. Mollayev İ. A. Orta əsr Azərbaycan mütəfəkkirləri təlim-tərbiyə haqqında fikirləri. Bakı: Maarif, 1996.
46. Mollayev İ. A. Azərbaycanda XIII-XIV əsr məktəb və pedaqoji fikir tarixi: Ped. elm. dok. ...dis. avtoref. Tbilisi, 1985.
47. Marağalı Ə. Cami-cəm. Bakı: Azərnəşr, 1970.
48. Muradxanov M. Ə. Gəncəvinin pedaqoji fikirləri: Ped. elm. dok. ...dis. avtoref.. Bakı: ADU, 1943.
49. Muradxanov M. Ə. və b. Pedaqogika. Bakı: Maarif, 1964.
50. Məmmədov Z. C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Şərq-Qərb, 2006.
51. Nəsrəddin T. Əxlaqi-Nasiri. 2-ci buraxılış. Bakı: Çaşıoğlu, 1989.
52. Paşayev Ə. X., Rüstəmov T. A. Pedaqogika. Bakı: Çaşıoğlu, 2002.
53. Rzayev M. H. Şəxsiyyətin sosial məsuliyyəti və onun növləri. Bakı: Elm, 1993.
54. Səfərli Ə., Yusifov X. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982.
55. Səfərli Ə. Q., Yusifov X. H. Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1998 .

56. Seyidov Ə. Y. Azərbaycan pedaqoji fikrin inkişaf tarixindən. Bakı: Maarif, 1989.
57. Seyidov Ə. Y. Azərbaycan pedaqoji fikrin inkişaf tarixindən. Bakı: Yaziçı, 1987.
58. Sadiqov T. A. Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formallaşması işinin elmi-pedaqoji əsasları. Bakı: Elm, 1994.
59. Salahzadə B. Z. İnci xəzinəsi. Bakı: Gənclik, 1977.
60. Şükürov A. M. Fəlsəfə. Bakı: Elm, 1997.
61. Talıbov Y. N. Gəncəvinin pedaqoji görüşləri. Bakı: Elm, 1994.

## Internet adresləri

62. [www.bakunights.net/.../2993-qurani-kerimdeki-möcüzeler.html](http://www.bakunights.net/.../2993-qurani-kerimdeki-möcüzeler.html)
63. [www.Scribd.com /doc/24057625](http://www.Scribd.com /doc/24057625)) Xeste Qasım. html